

**RAŞBİL ŞAMAYEV**

**SİZDƏN UZAQ  
YAŞASAM DA...**



**RAŞBİL ŞAMAYEV**

Qəzəbiyyət Mədəniyyəti  
Bəşirzadə və Hacıbəyov  
Elçin Dəfərovunun

**SİZDƏN UZAQ  
YAŞASAM DA...  
(Şairin seçilmiş əsərləri)**



**Bakı  
Şirvannəşr  
2015**

Kitabın redaktoru və naşiri

**Qəşəm İsbəyli**

Beynəlxalq Andersen

Fəxri Diplomçusu

Raşbil Şamayev

(trashbilbenshamay@aol.com)

SİZDƏN UZAQ YAŞASAM DA...

(Seçilmiş əsərləri)

**Bakı-Şirvannəşr-2015**

**124 səh.**

1935-ci ildə Azərbaycanın Quba rayonunda anadan olmuş şair Raşbil Şamayev düz 20 ildir ki, özü dediyi kimi vətəndən 7 dəniz uzaqda – ABŞ-ın Bruklin şəhərində yaşayır. Azərbaycandan köçüb gedən başqa dağ yəhudiləri kimi Raşbil müəllim də “Vətən” deyəndə, havasını udub, suyunu içib, çörəyini yediyi Odlar yurdu gəlir gözlərinin qabağına. Əksərən Azərbaycan türkçəsində yazış-yaradan yəhudi soydaşlarımız dünyanın harasında yaşamalarına baxmayaraq yaradıcılıqları “Azərbaycan”, “Qarabağ”, “Təbriz”, Araz çayı” sevinc və ağrılarıyla ləbələbdi. Vətənimizin dərdini öz dərdi bilən yəhudi qardaş-bacılarımı kimi Azərbaycan türkünə doğma ikinci bir xaql yoxdu, desəm haqq olar. Əziz şairimiz Raşbil Şamayevin vətən məhəbbəti isə təkcə yaradıcılığı ilə məhdudlaşdır, onu daha ülvî hissələr bağlayır Azərbaycana.

**83.3. Az(2)**

R -----

**054**

©R. Şamayev, 2015



Nyu Yorkda ucaldılır Azərbaycan bayrağı,  
Yaxın, uzaq ölkələrdən gəlir onun sorağı,  
Ruhumuzu təzələyir al-qırmızı yanağı,  
Azadlığın saf rəmzidir Azerbaycan bayrağı!  
Ədalətin məskənidir onun ana torpağı!

## SİZDƏN UZAQ YAŞASAM DA...

Qarşımda bir şeir qovluğu var. Bu qovluğu mənə şair dostum, uzaq Nyu York şəhərindən Raşbil Şamayev göndərib. Telefonla xahiş etdi ki, oxuyum və bu kitaba on söz yazım. Razi oldum. Qələm dostumu 15 ildən artıqdır ki, tanıyıram. Raşbil Şamayev iki dildə Azərbaycan və dağ yəhudiləri dillərində yazan şairlərimizdəndir. O, İsrail və Azərbaycan Yazarlar Birliyinin üzvüdür. Mən onun müxtəlif qazet və jurnallarda Azərbaycan dilində yazdığı bir neçə şeirini də əvvələr oxumuşam. Onun indiyə kimi dağ yəhudiləri dilində üç samballı kitabı – “Yeni Bəhrələr gətirir” (Ovurd taza bəhərho), “Hər ağacdan bir budaq” (Əz hər dor yə lügə) və “Həyat nağıldır” nəşr olunmuşdur. Bu kitablarda şairin Yəhudi dilində yazdığı şeirlər, qəzəllər, poemalar, dram əsəri və bir sıra tərcümələri çap olunmuşdur.

Şair dağ yəhudiləri dilinə, adı dünya ədəbiyyəti tarixinə qızıl xətlərlə yazılmış mütəfəkkir şair Nizami Gəncəvinin “Xəmsə”sindən aforizm və nəsi-hətlərini, bir neçə qəzəlini, “Sirlər xəzinəsi” poemasından “Nuşirəvan və bayquşların söhbəti”, “Kərpic kəsən qocanın hekayəti” əsərlərini, gör-kəmli şair Səməd Vurğunun tam həcmidə “Vaqif” dramını, sevimli şair Bəxtiyar Vahabzadənin bir sıra şeirlərini, Tacikstanın ədəbi klassiklərindən biri olan Ömər Xəyyamin rübailərini tərcümə etmiş və onları bir yerdə toplayaraq “Hər ağacdan bir

budaq" kitabında 2007-ci ildə Nyu Yorkda çap etdirmiştir.

O, Azərbaycan dilini öz ana dili kimi yaxşı bilir və bu dildə öz fikirlərini gözəl ifadə etməyi bacarır.

Raşbil Shamayev (Raşbil ben Shamay) 17 Sentyabr 1935-ci ildə Azərbaycanın gözəl və səfali güşələrindən biri olan Qubada – Qırmızı qəsəbədə anadan olmuşdur. 1953-cü ildə qəsəbədə Azərbaycan dilində tam orta təhsil alıb, həmin ildə də Azərbaycan Dövlət Xarici Dillər İnstytutunun ingilis dili fakültəsinə daxil olmuş və 1957-ci ildə institutu uğurla bitirmiştir.


Ali təhsilli müəllim Raşbil Şamayev Azərbaycanın bir sıra kənd və rayon məktəblərində, sonra isə özü oxuduğu doğma qəsəbə orta məktəbində müəllimlik etmiş və arada bir neçə il tədris hissə üzrə direktor müavini vəzifəsində çalışmışdır. O, məktəb və institutda oxuduğu illərdə Azərbaycan ədəbiyyatı ilə maraqlanmış və Azərbaycanın şair və yazıçılarının əsərlərini oxuyub mütləci etmiş, Nizmi, Fizuli, Nəsimi, H. Cavid, M.P. Vaqif, C. Cabbarlı, Səməd Vurğun, R. Rza, M. Müşfiq, S. Rüstəm, B. Vahabzadə kimi dünya şöhrəti qazanmış klassiklərin humanzmini, hərarətini və onların azadlıq idealları ilə aşılanmış romantik genişliyini hiss etmiş, onlardan bəhərlənərək özü də yaradıcılıqla məşqul olmuşdur.

Yaxşı məlumdur ki, əsrlər boyu Azərbaycanda yaşayan dağ yəhudiləri Azərbaycan xalqı ilə həmişə mehriban münasibətdə olmuş, sevinc və kədərini bir-biri ilə yarı bölüşdürümlüslər. Dağ yəhudiləri

Azərbaycan xalqının adət-ənənələrinə, mədəniyyətinə böyük hörmətlə yanaşmış, bu xalqın şair və yazıçılarının əsərlərini ruh yüksəkliyi ilə mütaliyə etmişlər. Yəqin yaşlı nəslin yaxşı yadindadır ki, keçən əsrin 30-40-ci illərində Azərbaycanda yaşayan dağ yəhudilərinin bəzi şair və yazıçıları Ü. Hacıbəyovun "Arşın mal alan", "O olmasın, bu olsun" C. Cabbarlinin "Solğun çiçəklər" və s. əsərləri öz doğma dillərinə çevirərək tamaşaya qoymuşlar.

Şair Raşbil Şamayevin ilk şeirləri ulu Azərbaycan elinə, onun həyatda gözünü açdığı Qubanın səfali təbiətinə və hünərvər insanlarına həsr olunmuşdur. Onu bəzən səs-küylü, bəzən də asta axan Qudyal çayının səsi xəyallara aparır, qışda əzəmətli Şah dağının qarlı başı, yazda isə gül-çiçəkli qoynunu seyr edəndə qəlbində baş qaldıran duyğular şeirə çevrilərək qarşısındaki kağıza misra-misra düzülür. Demək olar ki, bu yerlərin təbiəti, həm də insanları həssas şair qəlbini ömürlük ovsunlayıb.

"Sizdən uzaq yaşasam da" kitabında, saflıq və sədaqət R. Şamayevin yaradıcılığının ana xəttini təşkil edir. Müstəqillik işığında dünyaya qapılar açılıb, get-gəl coxalıb, əlaqə, ünsiyyət genişlənib. R. Şamayev özü Amerikada olsa da, xəyalı həmişə boya-başa çatlığı Azərbaycandadır. Onun Azərbaycana həsr etdiyi şeirlərini oxuyan belə bir ölkənin yer üzündə olmasına sevinir, və ürəyində böyük ifti-xar hissi keçirir.



Gəlin şairin “Gözəl Bakı – məhəbbətim Azərbaycan” şeirinə fikir verək. Şair bu şeiri diaspora yaşıyan azərbaycanlılara və dostlarına həsr edib.

Azərbaycan torpağının səxavətli balasisan,  
Könülləri şadlandıran övladların anasisan,  
Ürəyimin guşəsində həmişəlik qalasian,  
Sizdən uzaq yaşasam da, düşünürəm sizi hər an,  
Gözəl Bakı, məhəbbətim Azərbaycan, Azərbaycan!

Vətənə olan hislərini, duyğularını bir sözlə məhəbbətini “Vətən həsrəti” şeirində belə ifadə edir:

Taleh məni ayrı saldı vətəndən,  
Dəniz-dəniz uzaqlara düşmüşəm.  
Könlüm ancaq ilham alır vətəndən,  
Həsrət yüklü bu çaqlara düşmüşəm.

Uzun yolun dərd yükümü ayrılıq,  
Həqiqətmi, bir yuxumu ayrılıq?

Bu kövrək hislər, bu duyğular onun saf ürəyindən  
süzülüb gəlir, oxucunu düşündürür və vətənə olan  
məhəbbətini artırır.

Şairin 18 oktyabr 2013-cü ildə Azərbaycan Dövlət Müstəqilliyyinin 22-ci ildöñümü münasibətilə  
Nyu Yorkun “Maliyyə mərkəzi”ndə ucaldılan Azərbaycan Bayrağına həsr etdiyi şeiri diqqətəlayiqdi:

Nyu Yorkda ucaldılır Azərbaycan bayrağı,  
Yaxın, uzaq ölkələrdən gəlir onun sorağı,  
Ruhumuzu təzələyir al-qırmızı yanağı,



Azadlığın saf rəmzidir Azərbaycan bayrağı!  
Ədalətin məskənidir onun ana torpağı!

R. Şamayevin bu kitabında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölümünə həsr etdiyi “Qələblərdə yaşayırsan” şeirində şair bu gözəl insana bəslədiyi məhəbbətini aşağıdakı şəkildə ifadə etmişdi:

Müstəqil bir dövlət yaradan oğul,  
Vətəni canından artıq istəmiş.  
Milləti birliyə çağırın oğul,  
Elləri xətadan qurtara bilmüş.

Şair göstərir ki, bu böyük rəhbərin ölümünə təkcə insanlar deyil, eyni zamanda təbiətin özü də yas saxlayır, hətta Xəzərin coşan dalgaları da elə bil ki, göz yaşı olub bu böyük insanın məzari üstünə sapələnir.

Şairin yaradıcılığında Quba mövzusu xüsusi yer tutur. Onun üçün Quba hər şeydən əvvəl dünyaya göz açdığı saf havalı, gül-çiçəkli bir doğma diyarıdır. Bu yerdə o ana laylasının sədaları altında yuxuya getmiş, günlər, aylar keçdikcə böyüyüb boyabaşa çatmışdı. “Gözəl Quba” şeirində oxuyuruq:

Dörd bir yanın gül-çiçəkdir,  
Ətirlidir havan sənin.  
Dalqalıdır çox göyçəkdir,  
Dərələrin, təpələrin.

Bir tərəfin Baba dağı,  
Bir tərəfin Şah dağıdır.  
Hər uzanan meyvə bağı,  
Zəhmətinin çıraqıdır.

Bəli, Quba əməksevər insanların zəhməti ilə bu gün belə gözəlləşən bir şəhərə dönmüşdür.

Şairin “Söylə, ey Nyu York” şeiri isə 11 sentyabr 2001-ci ildə Nyu Yorkun Dünya Ticarat mərkəzində baş verən faciəyə həsr olunmuşdur. Şeir həmən gündə yazılmışdır. Bu terror nəticəsində minlərlə insan öz həyatını itirmişdir. Analar, atalar öz oğlunu, qızını, bacısını, qardaşını axtarmış, göz yaşı axıda-axıda terror qurbanlarına rəhmət oxumuşlar. Şair yazır:

Analar saç yorub, şivən qopardı,  
Onların naləsi göylərə çatdı.  
Yayıldı günahsız ruhlar içində,  
Təbiət tam batdı ahlar içində.

Kitabda Şeyxisalam Allahşükür Paşazadəyə, Əşrəf Veysəlliyyə, N. Yevdayevə S. Şeydaya, Milix Yevdayeva həsr olunmuş şeirlər də vardır.

Şairin yaradıcılığından danışarkən onun yazdığı sevgi şeirlərindən də söhbət açmaq yerinə düşər. Onun "Dillərdə qız", "İndi də gözəlsən", "Sən gülə-gülə", "Halim yamandır", "Tapmasayıdın sən o gövhəri" və s. şeirləri saf və təmiz məhəbbətdən bəhs edir. Şairə görə sevib və sevilmək səadətdir.

Çünki ülvi məhəbbət insanın qollarına güc-qüvvət,  
ürəyinə dəyanət və gözlərinə işıq verir.

“İndi də gözəlsən” şeirində oxuyuruq:

Gənclik günlərini gətirmə yada,  
İndi də gözəlsən sən mənim üçün.  
Əzizim, dəyişir hər sey həyatda,  
Hər gün gözlərinlə görürsən özün,  
İndi də gözəlsən sən mənim üçün.


R. Şamayevin yazdığı uşaq şeirləri də diqqəti cəlb edir. Bu şeirlərdə o, balacaları əməyə alışdırmağa, böyüklərə hörmət etməyə, doğru və düzgün danışmağa sövq edir.

Bu kitabda müxtəlif mövzularda yazılmış şeirlər də vardır. Onun “Yadında saxla”, “Həmrəylik günü”, “Mən qorxuram”, “İkiüzlülər”, “Şair və ürək”, “Qələm” kimi şeir və poemaları də diqqəti cəlb edir. Bilirəm ki, “Sizdən uzaq yaşasam da” kitabındaki şeirlər, poemalar, hekayələr və ocerklər hörmətli oxucuların xoşuna gələcəkdir.

Gəlin şair, dramaturg, publisist, tərcüməçi İsrail və Azərbaycan Yazarlar Birliyinin üzvü, Azərbaycan respublikasında “Qabaqcıl Maarif Xadımı” adına layiq görülmüş Raşbil Şamayevə yeni-yeni Yaradıcılıq müvəffəqiyyətləri arzulayaq.

**Simax Seyda**  
Azərbaycan və İsrail  
Yazarlar Birliklərinin üzvü

# ŞEİRLƏR



## AZƏRBAYCAN

Hər çeşməndən su içmişəm,  
Yollarından çox keçmişəm,  
Səni də ana seçmişəm,  
Azərbaycan, Azərbaycan!

Düşünməsəm səni əgər,  
Saf ürəyim xəstə gəzər,  
Zülmət olar mənə hər yer,  
Azərbaycan, Azərbaycan!

Töhmətinə can deyərəm,  
Tək qarşına baş eyərəm.  
Səni canım tək sevirəm,  
Azərbaycan, Azərbaycan!

Saç ağarmış, yox qara dən,  
Olsam əgər can üstə mən.  
Səni deyib güləcəyəm,  
Səni deyib oləcəyəm.  
Azərbaycan, Azərbaycan!

1990

## GÖZƏL BAKI – MƏHƏBBƏTİM AZƏRBAYCAN

*Mən bu şeiri mühacirətdə yaşayın  
azərbaycanlılara və dostlarına həsr etmişəm*

Azərbaycan torpağının səxavətli balasısan,  
Könülləri şadlandıran övladların anasısan,  
Ürəyimin guşəsində həmişəlik qalasısan,  
Sizdən uzaq yaşısam da düşünürəm sizi hər an,  
Gözəl Bakı-məhəbbətim Azərbaycan,  
Azərbaycan!

Göy Xəzərin bərəkətli, qara qızıl mə”dənidir,  
Oğlun-qızın sədaqətli, mərhəmətli, mədənidir,  
Arxayı ol, bir canım var, lazım olsa o sənindir,  
Sizdən uzaq yaşısam da, düşünürəm sizi hər an,  
Gözəl Bakı-söz-söhbətim Azərbaycan,  
Azərbaycan!

Uca dağlar zirvəsindən ucasan sən ana vətən,  
Şe”r-sənət dünyasından qocasan sən yaşa vətən,  
Qoy həmişə arzuların başa yetsin, başa vətən,  
Sizdən uzaq yaşısam da düşünürəm sizi hər an,  
Gözəl Bakı-şan- şöhrətim Azərbaycan,  
Azərbaycan!

2006



## VƏTƏN HƏSRƏTİ

Tale məni ayrı saldı Vətəndən,  
Dəniz –dəniz uzaqlara düşmüşəm.  
Könlüm ancaq ilham alır Vətəndən  
Həsrət yüklü bu çaplara düşmüşəm.

Uzun yolun dərd yükümü ayrılıq?  
Həqiqətmi, bir yuxumu ayrılıq?

Kədər məni həm yandırır, həm yaxır,  
Bir ocağam tüstü, duman içində.  
Yad diyarda ürək yaman darıxır,  
Yaşayıram neçə güman içində.

Uzun yolun dərd yükümü ayrılıq?  
Həqiqətmi, bir yoxumu ayrılıq?

Ümid ilə yaşayıram hər zaman,  
Vətən eşqi qəlbimdədir əbədi.  
Övladınam sənin ey Azərbaycan,  
Sənsən mənim ürəyimin məbədi.

Ayrılığın müvəqqəti adı var,  
Anasına qovuşandır övladlar.

1996



## AZƏRBAYCAN BAYRAĞI

Nyu Yorkda ucaldılır Azərbaycan bayrağı,  
Yaxın, uzaq ölkələrdən gəlir onun sorağı,  
Ruhumuzu təzələyir al-qırmızı yanağı,  
Azadlığın saf rəmzidir Azərbaycan bayrağı!  
Ədalətin məskənidir onun ana torpağı!

Biz baxdıcqa dalqalanan bu üç rəngli bayraqa,  
Fərəh hissi keçiririk, ürəymiz dönür dağa,  
Sən vətənə eşq tuyarsan, nəzər sal sola sağa  
Azadlığın saf rəmzidir, Azərbaycan bayrağı!  
Qətiyyətin məskənidir onun ana torpağı!

Şən musigi sədaları yayılmışdır hər yerə,  
Hər oxunan mahnı səsi ləzzət verir şəhərə,  
Zövqün artır baxa-baxa, bu gözəl mənzərəyə  
Azadlığın saf rəmzidir Azərbaycan bayrağı!  
Məhəbbətin məskənidir onun ana torpağı!

2013



## QƏLBLƏRDƏ YAŞAYIRSAN

*Azərbaycan xalqının milli lideri Heydər Əlirza oğlu Əliyevin nurlu xatirəsinə Ithaf edirəm.*

Büründü dünyani qara bir xəbər,  
Bir dahi dəyişdi öz dünyasını.  
Üzlərə baxırsan qonmuş qəm, kədər,  
Tutub Azərbaycan oğul yasını.

Baxırsan günəş də saralıb, solub,  
Onun da canında bir üzütmə var.  
Xəzərin göz yaşı dalğalar olub,  
Göylər bu mətami qəlbində yazar.

Təbiət başını əyibdir bu gün,  
O böyük insanın məzarı üstə.  
Dünya öz sözünü deyibdir bu gün,  
Ellər vidalaşır, qəlblərdə qüssə.

Müstəqil bir dövlət yaradan oğul!  
Vətəni canından artıq istəmiş.  
Milləti birliyə çağırın oğul!  
Elləri xətadan qurtara bilmış.

Arzusu olmuşdu Azərbaycanı,  
Çevirsin bir güllü bağçaya, bağa.  
Göylərə qaldırıb onun şanını,  
Çatdırırsın səmaya, ulduza, aya.

Vətən oğulları əl-ələ verib,  
Ulu babasını yad edəcəkdir!  
Azad Azərbaycan cənnətə dönüb,  
Heydərin ruhunu şad edəcəkdir!

2003



## HƏMRƏYLİK GÜNÜ

Azərbaycan adlı bir anamız var,  
Bu ad həkk olunub ürəyimizdə.  
Onun məhəbbəti qəlbə nur salar,  
Həmişə yaşayır diləyimizdə.

Biz doğma diyardan uzaq olmuşuq,  
Bəlkə də taleyin yazılıdır bu.  
Qərib ölkələrə qonaq olmuşuq,  
Bəlkə də həyatın acısıdır bu!

Həmrəylik günüdür bu gün a dostlar,  
Ucalsın hər yerdə təbriklər səsi,  
Hamının qəlbində eşq var, sevgi var,  
Bürüsün ətrafl vətən nəgməsi!

Azəri xalqının mərd övladları,  
Birləşin hər yerdə verin əl-ələ.  
Daha da fəxr etsin odlar diyarı,  
Sizdən ilham alsın o gülə-gülə!

2006

Azusa olmuşdu Azərbaycan  
Cəməci bir göllü oñuçayın, bağla  
Gövətərənəkən emin şanını  
Qurdən səmaya, ulduza ayı

## ÜRƏYİMDƏDİR

Bir nəfər soruşdu: "Hardansan cavan?  
Dedim gül-çiçəkli Azərbaycandan,  
Niyə ayrı düşdün sən o mələkdən?  
Dedim: "Bilməyirəm. Soruş fələkdən".

Qudyalçayı ilə, axıram mən də,  
Olsayıdı Şah dağın hünəri məndə,  
Bütün zəncirləri qırıb, tökərdim,  
Cənnətin yolunu bura çəkərdim.

Mən ayrı düşsəm də öz diyarımdan,  
Ondan alan qüvvət biləyimdədir,  
Aşıq ayrı düşsə gözəl yarından,  
Bil ki, məhəbbəti ürəyindədir.

1996

0002



## A NOVRUZ BAYRAMI...

Xoş gəlmisən qədəmlərin mübarək,  
A Novruz bayramı, bahar bayramı!  
Səndən ilham alır hər gül, hər çiçək,  
A Novruz bayramı, bahar bayramı!

Yanaşı durubsan gözəllərinlə,  
Gəl bizi şad eylə əməllərinlə,  
Bəzə el-obanı öz əllərinlə,  
A Novruz bayramı, bahar bayramı!

Qoy hər yerdən gəlsin sənin sorağın,  
Günəşdən pay alsın bostanın-bağın,  
Laləyə rəng versin şəkər dodağın,  
A Novruz bayramı, bahar bayramı!

Dağlar, şəlalələr sənə yar olsun,  
Şəffaf bulaqların daim var olsun,  
Dostların şad olsun, bəxtiyar olsun,  
A Novruz bayramı, bahar bayramı!

Bizdən salam söylə doğma vətənə,  
Elimiz, obamız vurğundur sənə,  
Şadam ki, düşübdür bir payı mənə,  
A Novruz bayramı, bahar bayramı!

Hər anı bir inci Novruz bayramı,  
Ellərin sevinci Novruz bayramı!

2000

## ANA

Uşağı lay-lay çalan,  
Gecə yuxusuz qalan,  
Hər vaxt nigaran olan,  
Anadır, əziz ana.

Uşaq xəstə olarsa,  
O yatmamış qalarsa,  
Yastığa da yuvarsa,  
Heç rahat olmaz ana.

O, olsa yüz yaşında,  
Övladları başında—  
Yetmiş, səksən yaşında,  
Keyfi olar saz Ana.

\*\*\*

Ana! Nə qədər də əzizdir bu ad,  
Nəsildən, nəsilə aparır bizi.  
Ona baş əydikcə, biz oluruq şad,  
Nəfəsi yaşadır bu dünyamızı.

Sənin zəhmətinə heyranıq ana,  
Biz sənin adınla, ad qazanmışıq.  
Sənin niyyətinə qurbanıq ana.  
Sənsən qəlbimizə nur saçan işıq.

Varmı yer üzündə elə qüvvə, güc,  
Səndən möhkəm olsun, yadaki incə  
Səndən möhkəm olmaz nə polad, bürüncü,  
Səntək, incə aləm, hiç yuxdur məncə.

\*\*\*

Sənsiz bar gətirməz bağçalar-bağlar,  
İşıqlı günümüz, gecəyə bənzər.  
Sənsiz yaşı axıdib, körpələr ağlar,  
Oğlun da, qızın da sərgərdan gəzər.

Qartal dağlar üstə gəzər həmişə,  
Dağlar onun üçün əzizdir ana,  
Səndən iy götürür hər gül, bənövşə.  
Qarşında bil hamı acizdir ana!

Bir bax nə oğullar verdin dünyaya  
Qəhrəman Koroğlu, Babek sənindir.  
Yayılmış şöhrəti ulduza aya,  
Millət xilaskarı Heydər sənindir.

Nizami, Füzuli, Nəsimi, Sabir,  
Saymaqla qurtarmaz adları bir-bir  
Elimiz hamını yaşadır, sevir  
Nətavan sənindir, Həcər sənindir

Hər qolun qüvvəti, hər göz çeşməsi,  
Hər ana layLASI , hər ürək səsi.



Necə də şirindir ana nəfəsi,  
Sən həyatsan ana, bəşər sənindir.

Sənsiz təbiət də yas tutub ağlar,  
Sahibsiz qalardı çəmənlər, bağlar.  
Dünyaya nur saçır yanan çıraqlar  
Sən dünyasan ana hər yer sənindir.

Bədənim sənindir, canım sənindir,  
Damarlarda axan qanım sənindir.  
Şöhrətim sənindir, şanım sənindir.  
Mən sənə həmişə borcluyam ana!

\*\*\*

De hansı bir nankor itirdi zəhmətini?  
De hansı bir nankor alçaldı hörmətini?  
Axı, allah-talladır veribdir qiymətini:  
Sən əyilməz ağacsan, mən də budağın ana!

Sənin xoş arzuların tam yetəcəkdir başa,  
Dayanıblar cərgədə hamısı qoşa-qoşa,  
Möhkəm dayan, anacan şadlıqları gör, yaşa,  
Sən yaşayan dünyasan, mən də dayağın ana!


Sən evin yaraşığı, ömrümüzün bəzəyi,  
Baharda ətir saçan bağların gül-çiçəyi,

Dünyaya gətirdiyin övladların gərəyi,  
Mən də sözünə baxan bir sən uşağın ana!

Gördükcə hər şadlığı sən də çox şad olursan,  
Nadürüst övladından lap pərişan olursan,  
Gah qəmli-kədərlisən, gah da ki hey uçursan  
Sən dağlar qartalısan, mən də oylağın ana!

Ürəyin tez yumşalır hər doğma balan üçün,  
Heç zaman olmayıb ki, zilə çıxasan bir gün.  
Bu dünyamız durduqca yaşayarsan ulduzum  
Sən parlayan günəşsən, mən də çıraqın ana!

2008



## YAŞA, QUBA

Dörd bir yanın gül-çiçəkdir,  
Ətirlidir havan sənin.  
Dalgalıdır, çox göyçəkdir,  
Dərələrin, təpələrin.

Bir tərəfin Baba dağı,  
Bir tərəfin Şah dağıdır.  
Hər uzanan meyvə bağı,  
Zəhmətinin çıraqıdır.

İşiq saçan lampaların,  
Mə”şəl kimi yanır səndə,  
Onlar salam aparırlar,  
Dağ döşündə olan kənddə.

Kəklik saçlı təpələr də,  
Qanad çalır başın üstə.  
Ceyranların dərələrdə,  
Seyrə çıxır dəstə-dəstə.

Qudyal çayın cöşa-coşa,  
Şah dağın da bir tamaşa.  
Sən onlarla birgə qoşa,  
Yaşa Qubam, yaşa-yasa!

1960

## ÜZƏYİRİN NƏFƏSİDİR O

*Ölməz bəstəkar Üzeyir Hacıbəyovun  
anadan olmasının 120 illik (2005) yubileyinə.*

Ötsə də yüz illər, neçə əsirlər,  
Sən sevən qəlblərə yuva salarsan.  
Hər vaxt yad edəcək səni nəsillər,  
Ölməz əsərlərlə sən ucalarsan.

Leylini, Məcnunu dilə gətirdin,  
Fizuli ruhunu şad etdin baba.  
Elə bir şah əsər yaratdın ki, sən,  
Eşitdi səsini dünya, el-oba.

Əlində arşın mal dalanbadalan,  
Məhəbbət axtardı Arşın Mal Alan.  
Tale qismətini bəxş etdi ona,  
Arşının toruna düşdü mal alan.

Sevib-sevilməyin açdın sirrini,  
Dedin qoy ləkəsiz yaşasın bu ad.  
Köləlik daşına vurdun zərbəni,  
Kölgələrdə qaldı Məşədi İbad

Dayan! Dinlə dostum bu musiqini,  
Həyatın sönməyən gur səsidir o.  
Dünyanı seyr edib, gəzən hər yeri,  
Ölməz Üzeyrin nəfəsidir O!

## VƏTƏN MƏNSİZ YAŞAR, MƏN VƏTƏNSİZ YOX!

Azərbaycanın Milli Qəhrəmanı  
Albert Aqarunova ithaf edirəm.

Adın düşdü bu gün bütün dillərə,  
Hünərin yayıldı bizim ellərə.  
Sən ey vətənimin qəhraman oğlu,  
Qəlbin məhəbbətlə, eşq ilə dolu.  
Vətəni qorumaq borcumdur, dedin,  
Qolumun qüvvəti, gücümüzür, dedin.  
Vətən mənsiz yaşar, mən vətənsiz yox,  
Onun adı yüksək, mərifəti cox.  
Vətən azadlıqdır, vətən çörəkdir,  
Vətənsiz bir həyat kimə gərəkdir.  
Bu canım vətəndir, suyum vətəndir,  
İnsanlar dünyada gəlib-gedəndir.  
Mənim ən qiymətli sözüm vətəndir,  
Alovlu ürəyim, gözüm vətəndir.  
Mən ilham almışam doğma vətəndən,  
Meyvəli bağlardan, göy çəmənlərdən,  
Göylərə ucalan uca dağlardan,  
Ruhu təzələyən saf bulaqlardan.  
O mənə güvənir, mən də ki, ona,  
Onun arzusunu yetirsəm sona  
Deyərəm, dünyada xoşbəxt mənəm, mən,  
Ölsəm də adımı yaşadər vətən.

Sən ey vətənimin qəhrəman oğlu,  
Qəlbi məhəbbətlə, eşq ilə dolu.  
Könüllü yazılıdın sən siyahıya,  
And içdin vətənə, sən öz canına.  
Dedin: "Qarabağı qorumaq üçün,  
Keçərəm canımdan lazımsa bir gün!"  
Döyüş meydanına girdin mərdana,  
Hünərin yayıldı Azərbaycana.

Sən ölməzlər cərgəsinə qanla yazdırın adını,  
Qucağına aldı vətən öz doğma övladını!

2004



## **SÜLHƏ SƏSLƏYİR BİZİ**

Həyatın min jürə gözəlliyi var,  
Dərələr, təpələr, hündür və hamar,  
O meyvəli bağlar, o qarlı dağlar,  
O rəngli çəmənlər, qaynar bulaqlar.  
Sülhə, qardaşlığa səsləyir bizi,  
Xoşbəxt günlər üçün bəsləyir bizi!

Heç axırı görünməyən meşələr,  
Tarlalar gözəli, gül bənəvşələr,  
Bizə həyat verən o günəş, o ay,  
Ana təbiətin verdiyi hər pay,  
Sülhə qardaşlığa səsləyir bizi,  
Xoşbəxt günlər üçün bəsləyir bizi.

Çayların axını, o sakit sular,  
O şirin xəyallar, ballı yuxular,  
Qızılıgül qoxulu təmiz havalar,  
Bizi əzizləyən, əziz analar,  
Sülhə, qardaşlığa səsləyir bizi,  
Xoşbəxt günlər üçün bəsləyir bizi!

2012

## SƏNƏ BEL BAĞLAYIR DÜNYA

*Bir də görürsən ki, açılan solur,  
Düşünən bir beyin bir torpaq olur.  
Bir yandan boşalır, bir yandan dolur,  
Sırrını verməyir sırdaşa dünya.*

*S. Vurğun*

Yaşamaq gözəldir, həyat gözəldir,  
Onun nəğmələri şe”rdir, qəzəldir.  
Heç demə, dünyanın yoxdur vəfası,  
Düzünü axtarsan çoxdur cəfası.  
Nəyə gəldiyini bilməyirsən sən,  
Nə vaxt getdiyindən xəbər deyilsən.  
Kimləri salmadı dünya kəməndə,  
Gizlənə bilmədi ondan bir bəndə.  
Biri cavan getdi, digəri qoca,  
Biri yavan getdi, digəri uca.  
Yoxdur bu dünyanın əvvəl-axırı,  
Toruna düşəni qaytarmaz geri.  
O heç buraxmayıb hələ heç kəsi,  
De hansı bir qapı görməyib yası,  
Nə İbrahim Xəlil nə Yaqub, İsaq—  
Kimi peyqəmbərlər qalmadılar sağ.  
Nə Musa, nə Davud, nə də Süleyman,  
Tapa bilmədilər onlar da dərman.  
Ey dost!  
Gəlmisənsə əgər sən bu dünyaya,

Çalış ki, zəhmətin getməsin zaya.  
Bil ki, yaranmışan yaşamaq üçün,  
Yaşaya-yasaya yaratmaq üçün.  
Ana təbiəti bəzətmək üçün,  
Onun yollarına gül səpmək üçün.  
Yer günəşdən ilham almasa idi,  
Təbiət çörüyüb külə dönərdi.  
İlk insan zəhməti olmasa idi.  
Söylə gələn nəsil bəs nə edərdi?  
Gördükcə zəhmətin bəhrəsini sən,  
Allah hüzurunda hey yüksələrsən.  
İki varlıq üstdə dayanır dünya,  
Onların eşqilə oyanır dünya.  
Zəhmət və məhəbbət olub ona yar,  
Onların min cürə göstərişi var.  
Alışma rahatlığa sən bu dünyada,  
Ölülər dünyasını sal ey dost yada.  
Axtarma sakitlik o yuxdur inan,  
Sən onu görməzsən heç vaxt, heç zaman.  
Canlılar aləmi yol verməz buna,  
Dünyada sakitlik axtarma bala.  
Bu gün nə olursa artıq olubdur,  
Sübuta ehtiyac heç qalmayıbdır.  
Hər şeyin əvvəli axırı vardır,  
Buna inanmayan beyin çox dardır.  
Polad da həddinə gəlib çatanda,  
Qırılıb tökülr buz kimi o da.  
İkiyüz ill yaşasa da mirvari,

Əriyib tökülür, yox olur varı.  
Deyirlər qarqalar yüz ill yaşayır,  
Nə zəhmət çəkirlər, nə yük daşayır.  
Tısbağanın ömrü çox olur daha,  
Vaxtını keçirir quruda, suda.  
Nə xeyri bilinir, nə də ziyanı.  
Burda yada düşür arılar şanı.  
Ona da, buna da məhtəl qalırsan,  
Sümbül, göbələyi yada salırsan.  
Birinin zəhməti göz qabağında,  
Digərin zəhməti qoz qabığında.  
Hər şeyin vaxtı var günəş altında,  
Açılmayan sırlər qalıb bətnində.  
Təbiət çox sirri saxlayıb pünhan,  
Hər sirri vaxtında açacaq insan.  
Yoruldum sözünü gətirmə dilə,  
Sənə bel baqlayır bu dünya hələ,

2014



## QUBA

Göylərində qanad çalan bir quşam,  
Xeyli vaxtdır səndən uzaq olmuşam,  
Sənsiz saralmışam, sənsiz solmuşam,  
Həmişə qəlbimdə yaşayan Quba!

Dərələrin yaşıl, dağların mərmər,  
Gözəlliyyin olub dillərdə əzbər,  
Bütün meyvələrin şirindir, şəkər,  
El üçün min ne'mət daşayan Quba!

Övladların sənin gözəl, göycəkdir,  
Dörd yanın meşədir, güldür, çiçəkdir,  
Sənə vurğun olan qəlbdir, ürəkdir,  
Səni düşünürəm mən hər an Quba!

Qar əksilməz Şah dağın zirvəsindən,  
Doymaq olmur Qudyalçayın səsindən,  
“Bənövşə bulağın” zülməsindən,  
Ruh da təzələnir şöhrət-şan Quba!

Raşbiləm, həmişə ürəyimdəsən,  
Fikrimdə, qəlbimdə, diləyimdəsən,  
Bu uzaq ölkədə ölsəm bir gün mən,  
Ruhum uçar başın üstə, çan Quba!

2010

\*\*\*\*\*

## ŞEYXÜL-İSLAM ALLAH ŞÜKÜR PAŞAZADƏNİN 60 İLLİK YUBILEYİ MÜNASIBƏTİ ILƏ

Min rəhmət olsun Sizi dünyaya gətirənlərə,  
Cəfasın çəkib, xalqa xeyrini yetirənlərə.

Şükür ki, pərvərdigar bizə bəxş edibdir oğul,  
Hansı ki, o hörmətlə yanaşır bütün dinlərə.

Sadədir, qəlbi təmiz, gözlərində nur yeri nar,  
Bu nurdan o pay verir, onu qəlbən sevənlərə.

O yoruldum sözünü heç cür gətirməz dilinə,  
Gecə-gündüz durmuşdur allahın xidmətinə.

Xalqın xeyri-şərinə hər vaxt çatdırır özünü,  
O xeyir duası oxuyur xalqına, millətinə.

Altmış yaşın mübarek əmioğlum Allahşükür,  
Yüz illik yubileyinə el yiğışar hörmətinə!

2009



## ŞAİR DOSTUM ƏŞRƏF VEYSƏLLİYƏ

Aldım məktubunu qardaşım Əşrəf,  
Dedim: "Şökür Sənə ey Pərvərdigar!  
Qismət oldu mənə belə bir şərəf,  
Yoxsa, dünya mənə görünürdü dar."

Əvvəl sinəm üstdə gəzdirdim bir az,  
Şerlər kitabını, məktubunu mən.  
Çalındı qəlbimdə yer tutmuş o saz,  
Telləri söz açdı ana vətəndən.

Oxudum zöbq ilə, məhəbbət ilə,  
Dünyanı bəxş etdi mənə hər cümlən.  
Allah evi olan saf ürəyində,  
Gördüm insanları ağlayan, gülən.

Gördüm doğma yurdun bəlasını mən,  
Gözəl Qarabağı ahlar içində,  
Məskəni dağılmış anasını mən,  
Dumanlar içində, çənlər içində.

Gördüm o yerlərin təbiətini,  
Arılar qonublar, çiçəklər üstə.  
Bülbül coşa gəlib məhəbbətini,  
Açıq qızılgülə qəlbində qüssə.

Sordum: "Dünyamızı bəzəyən allah,  
Nə üçün haqsızlar yadından çıxır?  
Taxisrı olmayan bir zavallını,  
Dərd, möhnət, ayrılıq dörd yandan sıxır"

Bu sırrı açmağa acizdir hamı,  
İnan açılacaq bağlanmış döyün.  
Haqq yerin taparaq zəhərli camı.  
Tökər haqsızların başına bir gün.

2009



---

## AD GÜNÜN MÜBARƏK

*Şair dostum Simax Şeydanın  
anadan olmasının 70 illiyinə*

Salam şair dostum mehriban insan,  
Səninçün ürəyim darıxır yaman.  
Körmək istəyirəm nurlu çöhrəni,  
Bağrıma basaraq öpürəm səni.

Təbrik eyləyirəm yetmiş yaşını,  
Yetmiş baharını, yetmiş qışını.  
Yazdığınış şeirlər var-dövlətindir,  
Xalqa məhəbbətin, sədaqətindir.

Yaz, yaz sən böyükələr, uşaqlar üçün,  
Bəxtəvər boy atan qoçaqlar üçün.  
Düşsün qəzəllərin dildən-dillərə,  
Neçə obalara, neçə ellərə.

Gəl keçən günləri salmayaq saya,  
Tufandan, leysandan qorxmaz dağ, qaya.  
Vətəni, xalqını sevən bir ürək,  
Yaratmaq eşqi ilə döyünsün gərək.

Simax! Mübarəkdir sənin ad günün,  
Daha da çox olsun görüm şad günün.  
Ayları. Illəri bir-bir vur başa,  
Yetmiş il nədir ki, qardaş YÜZ yaşa.

2006

## AD GÜNÜN MÜBARƏK

*Nyu Yorkda nəşr olunan "Yeni Üfüqlər" qazetinin baş redaktoru yazıçı, rəssam və jurnalist dostum Nobert Yevdayevin anadan olmasının 85 illiyinə.*

Mən sənə dost deyim, qardaşmı deyim,  
Çiyin-çiynə gedən sirdaşmı deyim!

Keçdiyin enişli-yoxuşlu yollar,  
Ayaq izlərini qəlbə salıblar.  
Sənlə addımlayan dostlar-tanışlar,  
Bugünkü gününü alqışlayırlar.

Bir payız fəslində dünyaya gəldin,  
Xəzər dalqalandı, göy guruldadı.  
Bu cahan mülkünə dürdənə gəldin,  
Yer tez bu xəbəri göylərə yaydı.

Sənin gəlişini alqışlayaraq,  
Bakı küləkləri başladı rəqsə.  
Ata-anasına olacaq dayaq,  
Allah bağışlayıb bu gün vərəsə.

Şad oldu qohumlar, yaxın adamlar,  
Qonşular həyətdə məclis qurdular.  
Salama qarışdı bu gün salamlar,  
Sənin sağlığına şanpan vurdular.

Uşaqlıq illerin məzəli keçdi,  
Artıq buy-buxunlu bir cavan oldun.  
Eşqin, məhəbbətin bir gözəl seçdi,  
Onun camalına sən tez vuruldun.

Həyatın nəbzindən möhkəm yapışdırın,  
Halal zəhmətinlə sən ad qazandın.  
Bə”zən dalğalandın, lap aşib-daşdın,  
Təmiz yaşamağı sən şərəf sandın.

Yaddan çıxarmadın David Burlyuki,  
Yaydın kimliyini elə, obaya,  
Götürdün boynuna bu böyük yüki,  
Çatdırıdın sorağın günəşə, aya.

Ölkədən, ölkəyə səyahət edib,  
Girdin şəhərlərin arxivlərinə.  
Tokio, Moskva, Nyu-Yorkdan tapıb,  
Hörmətlə yanaşdırın əsərlərinə.

Yazdırın David Burlyuk haqqında əsər,  
Dedin qoy milyonlar tanısın onu,  
Yorulmaz zəhmətin getmədi hədər,  
Şad etdin, yaşıtdın şair ruhunu.

Gün o gün olsun ki, yuz yaşın olsun,  
Pis olmaz yüzü də adlasan əgər.  
Həmişə qoy qaynar ilhamın olsun,  
Yazib-yaradasan gözəl əsərlər.

2010

## DOSTUM MİLİK YEVDAYEVİN 60 İLLİK YUBILEYİNƏ

O keçən günləri qaytarmaq olmaz,  
İllər, illər üstə gəlsin birbəbir.

Yaşamaq eşqi ilə yaşayan solmaz,  
İnsan həyatının məğzi belədir.

Qoy sənin həyatın axısın çaylar tək,  
Səndən uzaq olsun hər cür qəm-qüssə.  
Biz səni həmişə şad, xürrəm görək,  
Umidlə, məhəbbət yar olsun sizə.

Çox mübarək olsun ad günün qadas,  
Şirin arzuların qoy yetsin başa.  
Çox cüzi görünür mənə 60 yaş,  
Diləyim odur ki, sən 100 il yaşa!

2006



## DÜNYA

Ey dünya, bir söylə nə gədər haqsızların var,  
Söylə nəyə, heç nədən, haqq düzəldirlər onlar.

İnsanlar birbirindən nəyə uzaqlaşırlar,  
Zəif işıqlar nəyə belə aşib daşırlar?

Yalanın, boşbuğazın, saysan yoxdur qədəri,  
Məğrurluq, təkəbbürlük bürüyübdür hər yeri.

Düzün heç yoxdur dili, əyrinin qabağında,  
Sözü ona kar etməz, qalar öz dodağında.

Nə qədər yaxşılıqlar etsən də bir namərdə,  
Çalışar ki, haqq-nahaq səni salsın kəməndə.

Nə qohumu, nə dostu tanıırlar rəzillər,  
Haram çörək yeməklə ad qazanıb gəzirlər.

Azalıb cavanların yaşlılara hörməti,  
Bəzən heç düz gəlməyir onların da söhbəti

Bir çox ana, atanın dərdi, qəmi çoxalıb,  
Çünki, övladları tək, uzaqlarda yurd salıb.

Qardaşlar, bacılar da biribirindən uzaq,  
Yalvarırıq Allaha sönməsin heç bir çıraq.

\*\*\*

Sən diri ikən səndən hə uzaq gəzir qohumlar,  
Ancaq matəm günlərində gəlib birləşir onlar.

Diri ikən qılinc, qalxan götürürlər əllərə,  
Matəm günü şaxsay-vaxsay səslədirlər dillərə.

Diri ikən qarğışları lap yan-yana düzürlər,  
Matəm günü ağlayaraq özlərini üzürlər.

Ölülərin dostudurlar, dirilərin düşməni,  
Arzum budur tərk etsinlər bu nəlayiq peşəni.

Allah, götür üstümüzdən bu cür ağır yükleri,  
Əfv et, razı qalsın hamı, şadlaşdır ürəkləri.

Nə gözəldir şən yaşamaq qoynunda sənin  
dunya!

Qoy həmişə ətir iyi vərsin bədənin dünya!

2006



## DİL VAR

Dil var ki, məlhəmdən də məlhəmlidir.,  
Dil var ki, zəhərdən də zəhərlidir.  
Dil var ki, hirsindən yanar alışar  
Dil var ki, ilanı koluna salar  
Dil var sözlərini tamam udarsan ,  
Dil var ki, lap zəhlən gedər susarsan.  
Dil var ki, söz ilə açar darvaza ,  
Dil var sanki güllə vurur boqaza.  
Dil var yaraşığa gətirər evi,  
Dil var tamam pozar bu mənzərəni .

2005



## SÖYLƏ, EY NYU YORK

*Bu şeir Nyu Yorkun "Dünya Ticarət Mərkəzi"ndə  
işləmiş terror qurbanlarının əziz xatırələrinə ithaf  
olunmuşdur.*

Qarşımda boş dəfdər, əlimdə qələm,  
Beyin fikirdədir, yaş gözlərimdən  
Dəftərin üstünə tökülür bu dəm,  
Qəfildən aldığım bir bəd xəbərdən.

Söylə ey Nyu York, bu nə qəzəbdir!  
O almaz gözlərin kor oldu nədən?  
Söylə ey Nyu York, bu nə əzabdır!  
Şamların tez yanıb kül oldu nədən?

İki şah binada, neçə min insan,  
Ağıl dəryasında üzən qız, oğlan,  
Yox oldu bir saat içində hamı,  
Düşmənlər boşaltdı zəhərli camı.

Neçə orta yaşılı, qoca və cavan,  
Yanıb külə döndü bu nədir, aman!  
Aman, bu yuxumu, yoxsa həqiqət !  
Aman, bu nə dəhşət, bu nə müsibət!

Qiymadılar sizə, o qəlbi daşlar,  
Allaha şər atan, allahsız başlar.

İnsanlıq adına ləkə yapdılar,  
Allahı satdılar, dini satdılar.

Analar saç yorub, şivən qopartdı,  
Onların naləsi göylərə çatdı.  
Yayıldı günahsız ruhlar içində,  
Kainat tam batdı ahlar içində.

Ruhlar dilə gəlib xəbər aldılar  
Nəydi günahımız, nəydi ay Allah?  
Nəyə hamımızı oda saldılar?  
Yoxdur təqsirimiz, olmayıb vallah.

Budur işləyirdik, deyib gülürdük,  
Xoşbəxt gələcəyə divar hörürdük.  
Hücum çəkdi bizə dəhşətli fırqə,  
Birdən tufan qopdu bu nə təfriqə!  
Yandırıb, uçurtdu şah binaları,  
Binalar içində min-min canları.

Ana, qadan alım özünü yorma,  
Bacım, yaşı axıdib şivən qoparma.  
Ata səbirli ol. kişisən axı,  
Qardaşım eyilmə şad olar yağı.

Sən həyat yoldaşım, sən mənim canım,  
Övladını böyük, halaldır qanım.

Qoy xoşbəxt yaşasın dünyada hamı,  
İnan əriyəcək terrorçu şami.  
Həyat məhv edəcək onları tamam  
İnsanlıq yüksələr hər vaxt, hər zaman.

Amerika! Sən idin can-ciyərimiz,  
Açılan bəxtimiz, saf çörəyimiz.  
O dəhşətli gündə saralıb-solduq,  
Alovlar içində yandıq, kül olduq.

Dünyanı qəlbində yaşıdan torpaq,  
Budağından daha düşməsin yarpaq.  
Yaşayıb, yaratmaq sənə yar olsun!  
Bizim ruhlarımız baxıb şad olsun!

2001



## OĞUL

*Oğlum Telman Shamayevin  
əziz xatirəsinə həsr edirəm*

Bu qoca vaxtında, ey fələk, niyə  
Qəlbimi yandırıb, alovladın sən?  
Ahımı eşitdi çəmən, dağ, dərə,  
Mənim ürəyimi cilovladın sən.

Üzü gülər, qəlbi təmiz oğluma,  
Heç kəs kömək edə bilmədi, aman!  
Əzrayılın, o tez düşdü toruna,  
Ruhunu qəlbinə saldı asiman.

O səssiz- səmirsiz köcdü dünyadan,  
Ürək sözlərini deyə bilmədi.  
Üç uşaq atası uçdu dünyadan,  
O, heç son sözünü deyə bilmədi.

Ananın naləsi titrətdi yeri,  
Yordu saçlarını zavallı qadın.  
Bu nədir yatmışan, mənə bax – bəri,  
Bir aç gözlərini qurbanın olum.

Bir bax bu həyatın gözəlliyyinə,  
Novruzgülü çıxır qarın altından.  
Bahar çiçəkləri tanışdır sənə,  
Onları sevirdin axı sən hər an.

Yaddan çıxarmayıb dostların səni,  
Onlar səni sağlam görmək istəyir.  
Seyr edib səninlə bağlı, çəməni,  
Gülləri səninlə hörmək istəyir.

Ay oğul, cavab ver, odlanır canim,  
Sənə kar etməyir sözlərim mənim?  
Ay Allah, bu nədir söndümü şamı,  
Kaş ki, kor olaydı gözlərim mənim?!

Hər yeri bürüdü ana fəryadı,  
Oğlunun ölümü sarsıtdı onu.  
Ogul, bizi dəfn etməli idi,  
Nə üçün, ay fələk, tərsinə oldu?!

Ey ana, bu dünya bil ki, səhnədir,  
Gah güldürər səni, gah da ağladar.  
Bir qolu mükafat, biri tənədir,  
Sağlamı öldürüb, ölü dirildər.

Bu dünyanın yoxdur əvvəl axırı,  
Toruna düşəni qaytarmaz geri.  
Nə İbrahim Xəlil, nə Yaqub, İshaq -  
Kimi peyqəmbərlər qalmadılar sağ.

Nə Musa, nə Davud, nə də Süleyman  
Tapa bilmədilər onlar da dərman.

Ölüm dünyasıdır bu dünya, ana,  
Şərbəti tökülür zəhərli cama.

Dolduqca heç kəsə nicat verməyir,  
Vaxtında yollanır bir söz deməyir.  
Yazılanı pozan olmayıb hələ  
O zalım can alıb göz görə-görə.  
Həyat bir nöqtədə dayanan deyil,  
Nə qədər qaçsa da yorulan deyil.

14 may 2015




## YADINDA SAXLA

*By şeyri şair Yaşa Maşyaxova ithaf edirəm*

Yənədə deyişdi havanın rəngi,  
Pozuldumu lirikanın ahəngi?  
Vüqarlı Şah dağım düşdü dumana,  
Ah çəkdi ürəkdən o yana-yana.  
Təbiət rəngini dəyişdi dərhal,  
Rəngdən, rəngə düşdü o hərdəmxəyal  
Qudyalçay dərdini yaydı çöllərə,  
Ona qəmli-qəmli baxdı dağ, dərə.  
Dənizə tələsdi bu axar sular,  
Dənizdə dönərək buxara sular,  
Tez xəbər çatdırıdı ulduza aya,  
Buludlar yiğışdı bu mərasimə.  
Səmanı büründü qara buludlar,  
Dərdə şərik olub ağladı onlar.  
Gurladı kainat, ildirim çaxdı,  
Yer də yazıq-yazıq göylərə baxdı.  
Bir qoca soruşdu: "Söylə ey bala,  
Təbiət bikeyfdir nə üçün belə?"  
Uşaq cavab verdi: "Əmican bu gün,  
Bir şair ürəyi döyünmür daha."  
\_ Söylə oğul, söylə kimdir o şair?  
Bəlkə o qəlblərdə hər vaxt yaşayır!  
-Əmi o şairin Yaşadır adı.

-Tanıdım, bu xəbər məni sarsıdı.  
Məni məfdun etmiş onun şerləri,  
Qəşəng təsvir edir gözəllikləri.  
Deyirsən o ölüb? Səhvin var bala,  
Sənət ölmür oğul, yadında saxla!

2003



## MƏN QORXURAM

Mən qorxuram dili şirin,  
Əməli bəd olanlardan.  
Mən qorxuram xeyri qoyub,  
Şər axtaran,  
qəlbi pozğun,  
üzü qara,  
yaxşını pis,  
Pisi yaxşı yozanlardan.  
Mən qorxuram haqqı qoyub,  
Haqsızlığa aşiq olan,  
Dili yalan,  
sözü çirkin,  
İlqarı tez pozanlardan.  
Qorxmayıram,  
qorxmayıram,  
Mən saflıqdan,  
qəlbi təmiz,  
sözü doğru,  
Həm yaradan,  
həm yaşadan  
insanlardan  
Haqqa qardaş olanlardan,  
Ədalətli yeni dünya  
quranlardan.!

1993

## İKİÜZLÜLƏR

Səndən başqasına nələr danışmaz,  
Elə bil küsübdür bir də barışmaz,  
Uzaq gəzər xeyrə, şərə qarışmaz,  
Bir bəladır aman ikiüzlülər.

Yanında sən ona qardaşdan artıq,  
Hər sözü, söhbəti nifrətə layiq,  
İşi düşsə olar sənə sarmaşıq,  
Sənə, mənə qurban ikiüzlülər.

Qəlbi xain, üzü gülər olurlar,  
Xatirinə lap məclis də qururlar,  
Səndən gizli qulağını bururlar,  
Özlərinə heyran ikiüzlülər.

Tülkü olub girərlər qılığına,  
Hər bir işin düşərlər sorağına,  
Adı sözü deyərlər qulağına,  
Qumbaradır yaman ikiüzlülər.

Dostu-dostdan ayıra da bilirlər,  
Sonra baxıb ləzzət ilə gülürlər,  
Mə”nasız və çirkin həyat sürürlər,  
Cəza çəkər inan ikiüzlülər.

1989

## TAPMASAYIDIN O GÖVHƏRİ

Mən eşq dəriyasında üzəndən bəri,  
Ona məftun olub , oldum sərsəri.  
Üzdüm bu dənizdə mən yana-yana,  
Dalğalar söylədi sən ey divana.  
Mirvari üçünmü gəlmışsən bura,  
Onu tapmaq üçün düş uzaq yola.  
Dənizin üstündə axtarma, yeri,  
Dənizin dibindən tap o gövhəri.  
Deyib bu sözləri çıxıb getdilər,  
Bir göz qırıpımında gözdən itdilər.  
Mən dərələr enib, təpələr aşdım,  
Xeyrə yoldaş olub, şərlə savaşdım.  
Dənizin dibinə çatan kimi mən,  
Tapdım mirvarını bir düzənlikdən.  
Söylədim gəlmışəm otağındayam,  
Neçə vaxtdır sənin sorağındayam.  
Dedi: "Xoş gəlmışsən başımın tacı,  
Sənsiz həyat mənə acidır-acı.  
Bu incə qəlbimə sən şəfəq saçdın,  
Pərdəni arayıb, qapımı açdın.  
Ömürümü bağladım sənə bu gündən,  
Xuda ayırmasın səni heç məndən!"  
Raşbil, nə edərdin ağlı, hünəri,  
Əgər tapmasayidin sən o gövhəri!

1961

## VURĞUNAM

Gündən-günə çiçək açan, gül açan,  
Vətənimin baharına vurğunam.

Qəhraman tək məgrur-məgrur dayanan,  
Şah dağının vüqarına vurğunam.

Dağlarının zirvəsini örtür qar,  
Başlarının min cürə meyvəsi var.  
Şənlikləri canlandıran qış-bahar  
Qubanın şən qızlarına vurğunam.

Yaxınlarda, uzaqlarda yaşayan,  
Ürəyində arzu-dilək daşayan,  
Gündən-günə gələcəyə nur saçan,  
Cavanların əhvalinə vurğunam.

Arzuları ulduz kimi parlayan,  
Gözəlliyi ay, günəşdən pay alan,  
Eşq-məhəbbət dünyasında qocalan,  
Anaların laylasına vurğunam.

Çöldə, düzdə çiçəklənən nə güləm,  
Nə laləyə vurulan bir sümbüləm.  
Qurban eldə həsrət çəkən Raşbiləm.  
Azərbaycan diyarına vurğunam..


## DİLLƏRDƏ QIZ

Mən axıram bulaq kimi,  
Vüqarlıyam bir dağ kimi,  
Utanıram uşaq kimi,  
Görüşünə gələndə qız.

Nur tökülür gözlərindən,  
Səni qəlbən sevirəm mən,  
Oyanıram sözlərindən,  
Danışdıqca, güləndə qız.

Yanaqların can alındır,  
Dodaqların şəkər, baldır,  
Eşqimizi göyə qaldır,  
Qoy yayılsın dillərdə qız.

1960



## NƏ ÜÇÜN TƏLƏSMƏYİRSƏN

Gördüm səni sən eyvana çıxanda,  
Baxışların dönüb mənə baxanda  
Elə bil üşütmə düşdü canıma,  
Ala gözlər işiq saçdı qanıma.

### *Nəqərat*

İnan mənim qismətimsən,  
Məhəbbətim, ismətimsən.  
Könül sənə bənd olubdur,  
Sən varımsan, dövlətimsən.

Ətir iyi gəlir güldən çiçəkdən,,  
Doymaq olarmı heç sən tək göyçəkdən?  
Budur eşqin məni salıb odlara,  
İnsaf et gəl çəkmə məni min dara.

### *Nəqərat*

Gecə-gündüz fikrim-xəyalım sənsən,  
Şad xəbər ver bu könlümü güldür sən,  
Bilirəm sevirsən məni qəlbən sən,  
Söylə, bəs nə üçün tələsməyirsən?

### *Nəqərat*

1960

## SƏN GÜLƏ-GÜLƏ

Məhəbbətim sənə çoxdan bəllidir,  
Üzünə baxdıqca könül dəlidir,  
Yanağında xalın qara zəlidir,  
Məndən uzaq olma sən gülə-gülə!  
Məni oda salma sən gülə-gülə!

*Nəqərat*

Ay gülə-gülə, gülə-gülə, gülə,  
Can gülə-gülə, gülə-gülə, gülə.

Baharçıçəyi tək açılan gülsən,  
Sən güllər içində solmayan gülsən,  
Sən yandıran gülsən, sən yanın gülsən,  
Gəl könlümə dəymə sən gülə-gülə!  
Gəl başımı əymə sən gülə-gülə!

*Nəqərat*

Vurğunu olmuşam sənin gözəlim,  
Adına bağlıdır şe”rim, qəzəlim,  
Deyəndəki, sənsən mənim əzəlim,  
Keçirsən yolumdan sən gülə-gülə!  
Tutursan qolumdan sən gülə-gülə!

*Nəqərat*

1960

## İNDİ DƏ GÖZƏLSƏN

Sevgilim, səninlə seyrə çıxanda,  
Xoşuna gəldimi bizim çəmənlər?  
Gah sağa, gah sola dönüb baxanda,  
Yaddan çıxartdımı bizi düzənlər,  
Xoşuna gəldimi bizim çəmənlər?

Ağac kölgəsində oturanda biz,  
Söylə xəyalından keçirdi nələr?  
Bəlkə düşünürdün bu gəncliyimiz,  
Bir daha qayıtmaz keçdikcə illər,  
Söylə xəyalından keçirdi nələr?

Ağacda qızaran qızıl alma tək,  
Sənin yanaqların qırmızı idi.  
Bir təzə gül idin, bir təzə çiçək,  
O gözəl çəqların hardadır indi,  
Sənin yanaqların qırmızı idi.

Gənclik günlərini gətirmə yada,  
İndi də gözəlsən sən mənim üçün.  
Əzizim, dəyişir hər şey həyatda,  
Hər gün gözlərinlə görürsən özün,  
İndi də gözəlsən sən mənim üçün.

2012

## HALİM YAMANDIR

Aşığına naz eyləyən gözəlim,  
Səndən ayrılmayıb heç vaxt nəzərim,  
İnan sənsən mənim axrim, əzəlim,  
Dayan, uzaq olma, olma amandır,  
Dərdindən ölürem halım yamandır!

Sevdalı qəlbimin sən dastanısan,  
Bu bağ, bu bağçanın gülüstanısan,  
Könül qırmaq sənə gəlməsin asan,  
Dayan, uzaq olma, olma amandır,  
Dərdindən ölürem halım yamandır!

Mən Raşbiləm məhəbbətim təmizdir,  
Alov ludur, dalgalı bir dənizdir,  
Qadan alım məni incitmə bəsdir,  
Dayan uzaq olma, olma amandır,  
Dərdindən ölürem halım yamandır!



## BAHAR

Novruz gülü çıxıb qarın altından,  
Muştuluq gətirir o yer qatından.

Yazın gəldiyini tez xəbər verir,  
Qar əriyib suya dönəcək deyir.

Günəş şüaları əridir qarı,  
Pətəyindən çıxıb seyr edir arı.

Dağlar da başlayır don dəyişməyə,  
Əriyir örəpəyi axır dərəyə.

Gör necə çoxalır çayların suyu,  
Təbiət xoşlayır belə oyunu.

Bə”zən coşub daşır bu çay suları,  
Yolunda yaradır dağıntıları.

Torpaq yer altında hazırlıq görür,  
Hər şeyi qanunla bərabər bölür.

Bahar yavaş-yavaş açır darvaza,  
Böyük bir həvəslə qovuşur yaza.

Rəngli örəpəyini sərdikcə yerə,  
Yaşla bürünür çəmən dağ, dərə.

Artır gündən-günə rənglərin sayı,  
Bu səhnə şad edir günəşi, ayı.

Ağaclar başlayır çiçək açmağa,  
Arandan tədriclə yeriyir dağa.

Budaqdan-budağa qonaraq quşlar,  
Bahar nəğməsini oxuyur onlar.

Hamı ləzzət alır bu mənzərədən,  
Ətir iyi gəlir şəhərdən, kənddən.

Dəyişir təbiət, dəyişir aləm,  
Dost-dosta qovuşur salama, salam.

Billur bulaqlar da həvəsə gəlir,  
Tədarük görərək qonaq gözləyir.

Dənizdə dalqalar vurhavurdadır,  
Onun dəcəlliyyi özü boydadır.

Bəlkə şadlığından rəqs edir dəniz,  
Bahara eşqini bəxş edir dəniz.

Qarışqa ilk gündən başlayır işə,  
Zəhməti özünə etmişdir peşə.

Qış üçün indidən tədarük görür,  
Özündən də ağır o yük götürür.

Gül-ciçək bəzəyir bağı, çəməni,  
Hamının əzəli olmuş səməni.

Bahar gül-ciçəkli, bahar naxışlı,  
Bahar təbii bir xalça baxışlı.

Hamını tərpədir yerindən bahar,  
Onda olan qüvvət söylə kimdə var?

O övladlarını düzür sıraya,  
Hamı səcdə edir günəşə, aya.

Yasəmən ətrini yayır hər yana,  
Sümbül də vurulur lalə xalına.

Külək bənövşənin telini hörür,  
Nərgiz ona baxıb naz-nazı gülür.

Nərgiz öz-özünə vurğun mələkdir,  
Məhəbbət çicəyi bil əspərəkdir.

Qızılgül olubdur güllərin şahı,  
Onu sevənlərin heç yoxdur sayı.

Bülbül də bu gülə təşrif gətirir,  
Vurğun olduğunu nəgmə ilə deyir.

Dolanır başına o qızılgülün,  
Beləcə keşirir o bütün günün.

Qızılgül solduqca, bülbül də solur,  
Onun məhəbbəti belə məhv olur.

Bağçalar gözəli bir gül də vardır,  
Ona aşiq olan könül də vardır.

Onun saçı burma, beli incədir  
Sənin də, mənim də ürəyincədir.

Qərənfil gülündür bu gülün adı,  
Güllərin içində öz yeri vardır.

Bir bax o güllərə neçə rənglidir,  
Hərəsi bir cürə söz ahənglidir.

Biri qırmızıdır, digəri sarı,  
Hamının eşqindən məst olur arı.

Baxdıqca hər yana min sual çıxır,  
Arı pətəyindən “dərman” bal çıxır.

Yenə bahar gəlir obaya, elə,  
Öz səsi, öz isti nəfəsi ilə.

Bahar təbiətin doğma balası,  
Bahar coşqun dəniz dağ şəlalası.

Bahar könül açan məhəbbət səsi,  
Torpağa can verir onun nəfəsi.

Ceyranın qəlbini oxşayan bahar,  
Həyatın qoynunda yaşayan bahar.

El üçün min ne”mət daşayan bahar.  
Səndə olan qüdrət, söylə, kimdə var!

Sənə nəğmə qosur aran da, dağ da,  
Səndən ilham alır çəmən də, bağ da,

Sənə çox yaraşır sarı da, ağ da,  
Fəsillər gözəli, ey gözəl bahar!

1974

## ÜRƏK

Dedim saq ol ürək, sən varsan bu gün,  
Sən sönsən, puç olar arzular bütün.

Sənsən ağ günlərə səsləyən məni,  
Layıqlı oğul tək bəsləyən məni.

Sənin xoş sözlərin mənə can verir,  
Bütün bədənimə o dərman verir.

Keçdiyin yollara nəzər yetir bir,  
Sənin saqlamlığıın xoşbəxtliyimdir.

Baş üstə, göz üstə saxlaram səni,  
Sənsiz gəzmək olmaz bağlı, çəməni.

Gəl dostum, ürəyə vermə əziyyət,  
Ürəkdir insana verən güc, qüvvət!

1994

## UZUNMEŞƏ

Uzunmuşə çəmənindən,  
Çox dərmışəm gül, bənövşə.  
Büyrütkanlı komalardan,  
Şəvə rəngli meyvələri  
dərdikcə mən,  
Tikan batıb əllərimə.  
Şirəsindən əlim, dilim qaralmışdır,  
Tikanından barmağında iz qalmışdır.

1994



## QƏLƏM

Qələm sənə nə olmuşdur,  
Gözlərin niyə dolmuşdur.  
Nə sevincdən, nə kədərdən,  
Heç axmayır onlar nədən?

Bəlkə artıq istəmirsən,  
Mənə xidmət göstərəsən.  
Bəlkə mənim qocalığım,  
Zərər gətirir adına?  
Bəlkə mənim ucalığım,  
Daha düşmür heç yadına?

Qələm dilə gəldi bu dəm,  
Səndən ayrı düşsəm də mən,  
Mən hazırlam qulluğunda,  
Baş qoyaram lap yolunda.  
Sən ağamsan, mən qulunam,  
Mənə xoşdur məni dansan.

Ancaq burda yox taxesrim,  
Bilməyirəm axı sənsiz,  
Zəncirləri necə qırırm.  
Uca dağlar zirvəsinə,  
Necə qalxım, necə enim.

Yadımdadır keçən günlər,  
Məclislərdə baş olduğun.  
Dörd yanında gül sənəmlər,  
Dostlara məclis qurduğun.

Gülüşümüz dağlar aşib,  
Sevincimiz aşib, daşib.  
Qəm-qüssə də az olmayıb,  
Bə”zən keyf də saz olmayıb.  
Sən demisən, mən yazmışam,  
Sən deyəni pozmamışam.

Yaşlıları, cavanları,  
Zirvələrə qaldırmışan.  
Qəlbi pozqun olanları,  
Qayalardan saldırmışan.  
Sən demisən mən yazmışam,  
Sən deyəni pozmamışam.

Sevənləri qucaqlayıb,  
Arzusuna çatdırılmışan.  
Vəfasızə qamçı vurub,  
Zibilliyyə batırmışan.  
Sən demisən, mən yazmışam,  
Sən deyəni pozmamışam.

Hər gələndə Vətən sözü,  
Əyilərək torpağını,  
Öpə-öpə can demisən,

Uzaq olsun səndən yağı,  
Ana vətən söyləmisən.  
Sən demisən, mən yazmışam,  
Sən deyəni pozmamışam.

Anaların qarşısında  
Sən həmişə baş eymisən.

Ən qiymətli kəlmələri,  
Sən onlara həsr etmisən.  
Sən demisən, mən yazmışam,  
Sən deyəni pozmamışam.

Düz deyirsən dostum qələm,  
Vəfan çoxdur bilir aləm.  
Səndən ayrı düşmək mənə,  
Ağır gəlir inan yenə.

Sən qəlbimdən xəbər verən,  
Hər budaqdan min gül dərən  
Ürəyimə ruh vermisən.  
Əhsən dostum, sənə əhsən.

Düz deyirsən mən dağ idim,  
Dərələrə dayaq idim.  
Qartallar da başım üstdə,  
Qonurdular dəstə-dəstə.

Günəşdən borc, pay almışdım,  
Günəş kimi parlamağa.

Söz vermişdim aldığımı,  
İnsanlara paylamağa.

Düz deyirsən qələm dostum,  
Mən demişəm sən yazmışan,  
Mən deyəni pozmamışan.  
Qoy gələcək nəsillər də  
Səndən möhkəm yapışsınlar.  
Qoy onlar da köməyinlə,  
Səadətə qovuşsunlar.

1982



## ÜRƏK VƏ ŞAIR

Gecəni gündüzə qataraq hərdən,  
Ayrıla bilmirəm düşüncələrdən.

Xəyalım dünyanın seyrinə çıxır,  
Beynimdə elə bil ildirim çaxır.

Ürək də rahatlıq verməyir mənə,  
Deyir: "Tələs şair, yaz - yarat yenə.

Sən uca dağların zirvəsinə qalx,  
Bu gözəl dünyaya məhəbbətlə bax.

Bax ana yurdumun təbiətinə,  
Heç varmı dünyada tay surətinə.

Meyvəli bağların meyvəsindən dər,  
Yaşıl çəmənlərdə dost süfrəsin sər.

Billur bulaqların sən suyundan iç,  
Dərə-təpələrin çığırından keç.

Qubanı, Şah dağı keçir nəzərdən,  
İlham al yam-yaşıl mənzərələrdən.

Sən bir çələng düzəlt görən şad olsun,  
Dinləyən şad olsun, dinən şad olsun.

Tarixlər şahidi gözəl Gəncədən,  
Günəşli gündüzdən, aylı gecədən,

Sən bir dastan yarat hər bucağından,  
Ağsudan, Gøy-Göldən, Kəpəz dağından.

Hamının qəlbinə qoy nur saçılsın,  
Dahi Nizamının ruhu açılsın.

Ceyranlı çöllərə düşsə şikarın,  
Heç gülə işlətmə, səslənsin tarın.

Əgər bulaq görsən bu yol boyunca,  
Əyil dodağından sən öp doyunca.

Qazax mahalından soruş Vurğunu,  
Azəri oğlunu, ellər oğlunu.

Yaxşı nəzər salsañ bizim Göyçaya,  
Onun gözəlliyi heç gəlməz saya.

Görərsən hər yerdə bar ağacları,  
Bir-birindən qəşəng meyvə bağları.

Onlara ruh verir dağlar havası,  
Ürəyə məlhəmdir narı, heyvası.

Şirvan düzənliyi varlı-dövlətli,  
Mil, Muqan da yaşıl, min bərəkətli.”

Dedim: “Sağ ol ürək sənsiz yox canım,  
Gözəldir, qəşəngdir Azərbaycanım.

Ancaq, qadan alım, məndən incimə,  
Beynim əsəbidir xatrına dəymə.

Onun daxılında bir dağ dərdi var,  
Ağacdan ayrılmış budaq dərdi var.

Elə bir budaq ki, barlı-büsətli,  
Hər addımı nəğmə, hər barı dadlı.

Ayrılmış budaqdır gözəl Qarabaq,  
Dərdli, qüssəlidir hər dərə, hər dağ.

Anasından ayrı düşmüş bu bala,  
Qəlbi eşqlə dolu böyük bir qala.

Bir uca dağ idi dumansız, çənsiz,  
İndi bulaqlar da qalıb çəmənsiz.

Hava da sakitdir əsməyir külək,  
Əyibdir başını hər gül, hər çiçək.

Bənövşə boynunu büküb dayanmış,  
Bülbül də susubdur nəğməsi yanmış.

Şırıl-şırıl axan çay suları da,  
İndi sakit axır qayalıqlarda.

Nə üçün təbiət sükuta dalmış,  
Bahar günlərində o xəzanlaşmış.

Yaşıl yarpaqların dəyişmiş rəngi,  
Başqadır dilin də hər söz ahəngi.

Qarabaq, Qarabaq qocaman torpaq,  
Danış əhvalını biz kimdən soraq.



Nəyə yazıq-yazıq baxırsan niyə,  
Kim salmışdır səni qəmə-qüssəyə?

De hansı namərdin ucbatından sən,  
Ayrı düşdün bizdən, öz vətənindən?

Düşmən tapdağında qalıb şəhərlər,  
Hanı Koroğlular, hanı o ərlər?

Hanı dədə Qorqud, o müdrik insan?  
Qaldırsın dünyani kal yuxusundan.

Şair, sən tələsmə, durma yaz, yarat,  
Hər şeydən üstündür səbir, mətanət.

Bizim İlham kimi mərd oğlumuz var.  
Haqlı, ədalətli düz yolumuz var.

İnan açılacaq bağlanmış düyüñ,  
Böyük də, kiçik də şad olar bütün.

Haqq yerin taparaq verər hökmünü,  
Haqsızlar cəzasın alacaq bir gün!

2004



## EHTİYACIN VARSA...

Ey bala, səninlə danışan mənəm,  
Budur həyat ilə çarşısan mənəm.

İstəmirəm üzümü dumanlar örtsün,  
O safdır, saflıqda qoy qərar tutsun.

Anana, atana xələl gətirmə,  
Tikansız ağaca, tikan bitirmə.

Özünü alçaltma ellər içində,  
Bədxahlar dayanıb bil ki, hər tində.

Başından aşsa da varın, dövlətin,  
Puç bir qoza bənzər yoxsa ülfətin.

Bacardığın qədər yaxşılıq eylə,  
Qarşına çıxacaq o gülə-gölə.

Uzaq ol alçaqdan, dələdüzdən sən,  
Gecəyə lənət de, gündüzə əhsən.

Əyri gül bitməsin heç budağında,  
Qoy ləkəsiz olsun oğlun, qızın da.

Uşaqla uşaq ol, qocayla qoca,  
Ağıl dəryasında üz sən doyunca.

Hər işdə tələsmə gözlə səbiri,  
Səbirlə açılar dünyanın sırrı.

Səbirsiz olarsa ağıllı əgər,  
El içində, o tez olacaq bədnəm.

Çalış ki, səbirlə qazan hörməti,  
Əlindən buraxma belə ne”məti.

Dost olsan əgər bir adamlı sən,  
Çıxartma heç zaman onu əlindən.

Yaxşı dost qardaşdan artıqdır, oğul,  
Nə o sənə quldur, nə sən ona qul.

Həndəsi yollarla paralel gedər,  
Kəsişmək bilməyib səni şad edər.

Sadə ol, ancaq ki, sadəlövh olma,  
Alçaq adamlarla oturma, əsla.

Heç vaxt yalan sözü gətirmə dilə,  
O alçaldar səni göz görə-görə.

Nəbadə uzaq ol, qan qardaşından,  
Qan, can bir olanla yüksələr insan.

Eşqi, məhəbbəti sanma oyuncaq,  
Məhəbbət saf olsa, gül açar ancaq.

İnsan həyatının qanunları var,  
Heç vaxt xoşbəxt olmaz onu pozanlar.

Düz olarsa əgər sevdan bir kəslə,  
Xoşbəxtlik gətirər sənə həvəslə.

Mərdin qulluğında hazır dayan, dur  
Namərddən uzaq ol, doğru yol budur.

Uzaq ol pis gözdən, xəta-bəladan,  
Sənə kömək olsun səni yaradan.

Qeyrəti, namusu əldən buraxma,  
Məs"uliyyət hiss et, su kimi axma.

Qaynar bulaq kimi, sən də qaynar ol,  
Ailənlə xoşbəxt gün keçir, oğul.

Hörmətlə, zəhmətlə ömrü vur başa,  
Özüünü dağa vur, çəməndə yaşa.

Zəhmət həm ziynətdir, həm də yaraşıq,  
İnsanın gözüñə gətirər işiq.

Zəhməti sevənlər daim ucalar,  
Onu sevməyənlər kölgədə qalar.

Zəhmətdir insanı yüksəldən belə,  
Sən onun qulu ol, tab gətir hələ,

Bir gün gələcək ki, o gülə-gülə,  
Səni şah edəcək əməllərilə.

Unutma ki, sənin gözəl xalqın var,  
Küməyə o çatar, günün olsa dar.

Adət, ənənələr çıxmasın yaddan,  
Onlar miras qalıb ata-babadan.

Məskənində sənin gözəllər çoxdur,  
Heç demə onlarda e”tibar yoxdur.

“Ot kök üstə bitər” deyib atalar,  
Özgə ceyranından, itin baş olar.

Dinə riayət et, uzaqda durma,  
Savab iş görəndə heç kəsdən sorma.

Allahın nəzəri üstündə olar,  
Savab da, günah da o kitabda var.

Mənəm-mənəm deyib özünü öymə,  
Atını haq-nahaq hər yerə sürmə.

Xəbərin olmaz heç tora düşərsən,  
Ey bala fil idin, milçək olarsan.

Tamahdan uzaq ol, tamahkar olma,  
Tikansız yetişməz ağaçda xurma.

Hər tamah yanında uçrum gəzdirir,  
Xəbərin olmadan biruzə verir.

Təkəbbür-təkəbbür danışma, gülmə,  
Özünü hər kəsdən ağıllı bilmə.

Başqasında nöqsan axtarıb tapma,  
Səndəki nöqsanı özgəyə yapma.

Alçaq söz danışma ellər içində,  
Xalqa aydın olar çölün, için də.

Paxıllıq eyləmə özgə varına,  
Əgər hünərin var, sən də çat ona.

Paxıllıq insana ziyandır- ziyan,  
Qəlbi düşgün eylər, ürəyi bıryan.

Yaxşı paxıllıqla yaşa dünyada,  
Pis paxıllıq səni salacaq oda.

Bir gün qonşuluqda yayıldı xəbər,  
Qonşunun evini yıldızı xəbərbər.

Mehriban ailə dağıldı necə,  
İşıqlı gündüzü oldu zil gecə.

Xəbərçidən alçaq bir sıfət yoxdur,  
Hər cür pis əməllər onlarda çoxdur.

Aldığın xəbəri götür-qoy eylə.  
Birdən alışaraq çıxma sən zilə.

Bilsən ki, bir adam ikiüzlüdür,  
Heç yaxına getmə əyri güzgündür.

Düzü, həqiqəti yaman danandır,  
Yüngüldür pərqu tək, bil ki, nadandır.

Tərəzinin ağır gözünə girər,  
Sənə bir söz, mənə başqa söz deyər.

Ayıqlıq, zirəklik yaraşıqdır bil,  
Ona tə”rif deyər hər dodaq, hər dil.



Demirəm zirək ol, ev sökmək üçün,  
Ayıq ol, zirək ol ev tikmək üçün.

Həyasız olarsa əgər bir nəfər,  
Ya kişi, ya qadın fərq etməz yetər.

Heç vaxtı, nəbadə baş qoşma ona,  
El içində sənə çalınar zurna.

Görsən ki, bir adam dardadır yaman,  
Çalış kömək eylə yazar asiman.

Gördüyün savab iş bir vaxt fırlanıb,  
Əvəz verəcəkdir sənə ey insan.

Ey bala, bu dünya bil ki, səhnədir,  
Gah ağladar səni, gah da güldürər.

Bir qolu mükafat, biri təhnədir,  
Sağlamı öldürüb, ölü dirildər.

Ailəni düşün, keçmə sərhədi,  
Uzaq et özündən qəmi və dərdi.

Çalış həyat ilə ayaqlaş, bala,  
Toxunmasın ayağına daş, bala.

Öyünmə heç vaxtı var-dövlət ilə,  
Yoxsula da yanaş sən hörmət ilə.

Demə ki, mən varam, mənimdir dünya,  
Ehtiyatla tərpən zalimdır dünya.



Sirrini hər yətən adama vermə,  
Çürük meyvəni də ağacdən dərmə.

Bə”zən görərsən ki, adı bir əskər,  
Topun köməyilə şahı mat edər.

Mən sənə bir qədər məsləhət verdim,  
Hər incə bir sözü beyindən dərdim,  
Qarşına naxışlı bir xalça sərdim,  
Ehtiyacın varsa sən götür, bala!  
Yoxsa, başqasına tez ötür, bala!

1993



## ÜRƏK

Dedim: Ürək nədir, nəyə tir-tir əsirsən?  
Dedi: İnan ki, beyindən çox qorxuram mən.  
Dedim: Nə üçün qorxursan söylə beyindən?  
Dedi: Hər budağı bürümüşdü dərdi-qəm.  
Dedim: Mən səni həmişə xürrəm görürəm,  
Dedi: Üzdən şadam, lakin qəlbən olurəm.  
Dedim: Uzaqlaşdır dərdi-qəmi özündən .  
Dedi : Yarpaq deyil ki, yayınsın gözümdən  
Dedim: Çox əziyyət vermə gəl özünə sən,  
Dedi: Günəşdən nur alar hər gül , hər çəmən.  
Dedim: Raşbili də götür özünə ortaq,  
Dedi:: İstərəm olasan dərd-qəmdən uzaq.

2003



## VAXT

Oh, bu nədir,  
Gəlib keçdi  
Qaçdı, getdi  
Qayitmadi.

Mən soruşdum,  
Hara belə?  
Keçib getdi  
Gülə-gülə.


Mən də qaçdım  
Dərə endim  
Təpə aşdım  
Lap yoruldum.

Dedim: “Dayan  
Qaçma ey vaxt”!.  
Qaçma dayan,  
Bir bəri bax

O heç məni  
Eşitmədi.  
Qaçib, getdi  
Səs-səmirsiz,  
Gözdən itdi...

2006

# UŞAQ ŞEİRLƏRİ



## Yaxşı oyundur

Bir üstəgəl bir iki,  
Kitabımda var tülkü  
İki üstəgəl iki,  
Dörd olur.Çox yaxşı ki,  
Üç üstəgəl üç altı,  
Anam yadına saldı.  
Dörd üstəgəl dörd səkkiz,  
Mən öyrənirəm şəksiz.  
Beş üstəgəl beş ondur,  
Bu çox yaxşı oyundur!

1962

## Hünər və Zəhmət

Zəhmət çəkmişəm,  
Ağac əkmişəm.  
Bacım Hüriyyə,  
Axı sən niyə,  
Əyirsən onu,  
Sevmirsən onu?  
Sən də zəhmət çək,  
Bir ağacdə ək.  
Bizdən pay alsın,  
Ana təbiət,  
Göyə ucalsın,  
Hünər və zəhmət!

## Sevinci...

Ay bacım Gülşən,  
Başını dik tut.  
Utanma, gül şən,  
Küsməyi unut.  
Şən axı məndən,  
Nahaq küsürsən.  
Nə danışırsan,  
Nə də gülürsən.  
Gəl barışaq biz,  
Gəl danışaq biz.  
Gülşən barışdı,  
Sevinci aşdı.

1962

## Yaşar

Qoçaq oğlandı Yaşar,  
Doğru və düz danışar.  
Heç vaxt yalan söz deməz,  
Səliqəsiz geyinməz.  
Dərslərindən həmişə,  
Ə”la qiyətlər alar.  
Əlləri və dişləri,  
Hər vaxt tər-təmiz olar.  
Dostları arasında,  
Çox böyük hörməti var.

1964

---

## Gülşənin bağı

Gülşən çıxıb eyvana,  
Hönkür-hönkür ağladı.  
Anası yaxınlaşıb,  
Başını siqalladı.  
Dedi: “Qızım nə olmuş,  
Söylə səni kim vurmuş”?  
Gülşən dedi: “ Ay ana ,  
Axı mən gəldim cana.  
O qəşəng dibçəkləri,  
Əkdiyim çicəkləri,  
Asif vurub dağıtdı,  
Kökən qoparıb atdı.  
Əsir əlim, ayağım,  
Dağıldı mənim bağım”.  
Ana nəzərlərini  
Asifə dikib baxdı.  
Asif bir söz demədən,  
Səhvini başa düşüb,  
Gözlərindən yaş axdı...

1979

## 12 aprel

12-si apreldir  
61-ci ildir.  
Gülür hamının üzü,  
Bu gün hamının sözü  
Kosmosdan, kosmonavtdan...  
Gələn gözəl həyatdan  
Fəxr ilə danışır,  
Sevinclər aşib-daşır.  
Beşikdəki körpə də  
Oyanıb yuxusundan  
Gəhgəhə çəkib gülür  
Beşikdə oynamaqla,  
O hamını güldürür.  
Kim bilir bu uşaqda  
Nə fikir oyanmışdır,  
Axı bu gənki kimi  
O belə olmamışdır.  
Bəlkə, o bu gün uçmaq,  
İstəyir ulduzlara?  
Bəlkə, o bu gün qonaq,  
Olmaq istəyir aya?  
Soruşun anasından,  
O sizə düzün deyər,  
Körpələrin dilini,  
Analar yaxşı bilər.

## Bu bağ

Bizim qəşəng bağımız var,  
Onda gözəl güllər açar.  
Gül-çiçəklər, qızılgüllər,  
Ətir iyi verir burda,  
Bir də nəgməkar bülbüllər,  
Şən nəgmələr deyir burda.  
Ah, nə gözəl bağdır, bu bağ!  
Gülür lalə, açır zanbaq!

Atam, anam, bacım və mən,  
İşləyirik hər gün şən-şən.  
Baxırıq bu gözəl bağa,  
Ürəyimiz dönür dağa.  
Zəhmət çəkib, tər tökürük,  
Bəhrəsini götürürük.  
Ah, nə gözəl bağdır, bu bağ!  
Gülür lalə, açır zanbaq!

1969

## İlan və Dovşan

Bir gün, bir ilan keçərkən düzü,  
Ona bir dovşan rast gəlir düzü.  
İlan baş eyir, dovşana haman,  
Danışıb, deyir özündən yaman.

Deyir: "Taniyırsan məni yaxşı sən,  
Həmişə yaxşılıq gəlmış əlimdən.  
Heç kəsə bir pislik etməmişəm mən.  
Ancaq bilməyirəm nədənsə hamı,  
Soruşub bilməyir mənim halımı.  
Məndən üz döndərib qaçma sən uzaq,  
Gəl bir-birimizlə qardaş, dost olaq.  
Yaxşı süzdü onu ağıllı dovşan,  
Bildi ki, bu sözlər tələdir ancaq.  
İlandan heç ona dost olmayacaq.  
Dost olaq, dostdan da mehriban olaq,  
Dedi bu sözləri gülərək dovşan.  
Mənim bir şərtim var hörmətli ilan.  
Bu uzanan yolu düz gedib, gəlsən,  
Sən mənim ən yaxın dostum olarsan.  
Yaxşı deyib ilan, çıxdı düz yola,  
Gah sağa buruldu, gah da ki, sola.  
Dovşan görüb onun tənbəlliyyini,  
Görüb onun əyri-üyrü yolunu.  
Çığırıb uzaqdan dedi: " A qardaş,  
Lazım deyil mənə sən tək bir yoldaş.  
Aparmazsan məni, sən düz yollara,  
Axırda salarsan uçurumlara".

1964

• • • • •

MƏNSUR ŞEİR,  
HEKAYƏ  
VƏ  
OÇERKLƏR



## QIŞ LÖVHESİ

Qar yağır. Yağır topa-topa. Hava sakit. Göydə bir-birinə toxunmayan qar dənələri, yer-də qucaqlaşışib öpüşürlər. Hər yer ağ-appaq. Ağaclarda yoxdur yarpaq. Təbiət yaşıl donunu dəyişib ağ yorğana bürünüb. O sevinir. O fəxr edir.

Qar yağılıqca uşaqların sevinci artır. Onlar qartopu oynayır, kirşədə və xızəkdə sürüşürlər. Bəziləri Şaxta babaya heykəl qoyur. Kiminsə ayağı sürüşür, yıxılır, durur. Kim isə soyuqdan şikayətlənir. Əlləri üşüyür. Yerdən bir ovuc qar götürüb əlləri arasında ovuşdurur. Qar əriyir, əllər qızır.

Havanın sakitliyi pozulur. Yağan qar gücünü artırmaq üçün küləyə müraciət edir. Külək əsir. O getdikcə güclənir. Səmanın üzünü örtən pərdə çəkilib gedir.

Gecə. Aydin səma. Ay seyrə çıxıb. Bayaz, sakit, soyuq və işıqlı gecə. Ay işığı bir-birini qucaqlayan qar ləpələrini parıldadır. Ay yerə, yer də səmaya işıq verir.


Səhər açılır. Hava soyuqdur.. Külək əsir, soyuq külək. Səhər günəşinin şuaları biri-birinə sığınışib yiğilan qar ləpələrinə iynə kimi sancılır.

Qarın canına qorxu düşür. Günəş şüaları get gedə daha da parıldayır. Gözləri yaşarır. Baxırsan. Qarın yalvarışları elə bil sənə də təsir edir. Gözlərin də yaşarır. Günəş şüalarının hərarəti ni daha da çoxaldır. Qar taqətdən düşüb yavaş yavaş əriyib suya dönür. Günəş daldalarda gizlənən qarın öhdəsindən tam gələ bilməyir. Batır. Axşam düşür. Külək əsir. Soyuq külək. Külək soyuqdur. Qılınc kimi kisir. Əriyən qar buza dönür. Hər yerdə su buza dönür. Damlarda əriyən qarın suları salxım büza çevirilir.

Buzlar! Şadlığından par-par parıldayan billur buzlar! Pəncərələrin şüşələri də şaxtadan buz bağlayıb. Şaxta pəncərə şüşələrində bir-birinə bənzərsiz müxtəlif şəkillər yaradıb. Bəlkə də onlar təbiətin bizə müvəqqəti bəxş etdiyi sırlı tablolardır.

Yənə səhər açılır. Günəş kainatın seyrinə çıxır. Külək əsir. Şah dağının zirvəsindən sözü-lüb gələn saf külək. Günəşin qızmar şüaları qarı, buzu əridib suya döndərir. O daldalarda yiğilib qalan qarı əritmək üçün isti küləyi və yağışı köməyə çağırır. Buzlar yoxa çıxır. Qar tamam əriyir. Əriyib suya dönür. Axıb çaya tökülür. Qış Xudahafızlışib gedir. Təbiət əynindən ağ yorğanı çıxardıb. özünə yaşıl don biçməyə başlayır. Novruz gülü müştuluq gətirir. O, baharın gəldiyini xəbər verir.

Ey mənim Qubamın qış! Şah dağımın  
əsən soyuq və saf küləyi! Ey Qubanı nura qərq  
edən Günəş! Siz də diyarınız kimi gözəl, həra-  
rətli, rəngarəng və güclüsünüz. Sizə min alqış-  
lar!.



## ANANIN NƏSİHƏTİ

... Oğul!.. Gedirsən? Sənə və dostlarına yaxşı yol olsun, əziz balam.

-Ana! Anacan, bu nədir ağlayırsan?

-Gözlərimdən axan sevinc yaşlarıdır, oğlum.

-Ana məndən nigaran olma. Arxain ol ana, sənə tez-tez məktub yazaram. Bax yenə gözlərindən yaş axır. Axı niyə, və nə üçün? -Mən ki, vətənimin sərhədlərini qorumağa, vətənə səda-qətlə qulluq etməyə, lazımlı gələrsə Qarabağı erməni təcavüzündən xilas etməyə və vətən qarşısında borcumu yerinə yetirməyə gedirəm, ANA!

-Mən buna çox şadam, oğlum. - Ana ürəyim sevincini gizlədə bilməyir, deyərək göz yaşını təmizləyir və birdən üzü ciddiləşir, və deyir:

-Oğlum! İşdir məni də unutsan, bir şeyi unutma oğlum.

--O nədir, ana?

-VƏTƏN. Bəli, VƏTƏN. Səni boy-a-başa çatdırın, öz qoynunda bəsləyən, öz gözəl baharı və yayı ilə səni sevindirən və fərəhləndirən, şaxtalı, soyuq və müləyim qışı ilə bədənini möhkəmləndirən, bəzən tutqun və bəzən də yarımla-

tutqun üzü ilə səni düşündürən doğma vətəni,  
onun gözəl təbiətini unutma oğlum!

-Xeyr, xeyr ana! Mən onun məhəbbətini  
görünməz və qırılmaz tellərlə ürəyimin dərin  
guşələrində həkk etmişəm, ana! Axı mən doğma  
vətənimin və sənin sədaqətli oğlunuzam, ana!

-Qatar yerindən tərpənməyə hazırlaşır. Ana  
oğlunu qucaqlayıb öpür və gülər üzlə yaxşı yol  
deyərək, ondan müvəqqəti ayrılır.

-Sağ ol ana.

-Tez-tez məktub yaz!

-Baş üstə ana yazaram..

Qatar aram-aram yeriyir. Yeridikcə sürətini  
artırıb gözdən itir. Ana başını qaldırıb, doğma  
vətənin açıq, aydın və günəşli səmasına baxıb,  
göz yaşlarını silə-silə : "Allah hamınıza kömək  
olsun!" deyir.



## YENİYETMƏLƏRİN YAŞLILARA MƏKTUBU

Yaşınızı bilməsək də, Sizi yaşlı görürük. Yaşınız daha çox olsun, ömürünüz daha şən keçsin. Bizim sizə qarşı hörmətimiz və məhəbbətimiz var. Biz hər şeyi, əlbbət də, hər şeyi Sizdən öyrənirik. Yaxşını da, pisi də. Bizdən incinməyin. Çünkü bəzilərinizin pis hərəkətlərinə dözə bilməyirik. Onları sizdən kənar etmək üçün, pis cəhətlərinizi üzünüzə deyirik və bəzilərinizi tənqid atəşinə tutmaqdan belə çəkinməyirik. Axı biz yaxşını pisdən seçə bilən yeniyetmələrik.

Bəli yenə deyir və deyəcəyik də. Sizə qarşı hörmətimiz çoxdur. Düzdür siz də bizi sevir və hörmət bəsləyirsiniz. Çox sağ olun. Minnətdarlığını bildiririk və Sizdən artıq dərəcədə xahiş edirik ki, bizə, gələcəyimiz üçün xeyrli olan və tənqidimizə layiq olmayan hərəkətlərinizi aşılıyasınız!..

**Hörmətlə, yeniyetmələr**



## UZUN SÖHBƏT

-Qurtardınızmı?

-Xeyr. Hələ harasıdır. -Deməli ardi var.

-Bəli, bəli. Xahiş edirəm axıra qədər dinləyib, təqsirkarı məzəmmət edin.

-Yə”ni kimi ? -Qonşumu.

-Aha! Deməli sən qonşun haqqında danışırsan. De gəlsin. Dostum hey danışır və mən istər-istəməz dinləyirəm. Dinlədikcə yuxum gəlir. Elə bil ayaq üstə yatıram. Səsini eşidirəm. Lakin heç nə başa düşə bilməyirəm.

-Hə, indi düzünü de, kimdir təqsirkar?

Mən bu sözləri eşidib diksinir, dərindən nəfəs çəkib deyirəm:

-Təqsirkar sənsən.

Dostum incik bir səslə:

-Nə üçün?

-Çünki söhbətin uzun və mənasızdı.

O bir an üzümə baxıb, ayrılib gedir. Deyəsən məndən incidi. Mən ki, düzün demişəm. Bir saat vaxtim hədər getdi. Başım bərk ağrıyırdı. Xoşbəxtlikdən onunla əcəzzananın yanında rastlaşdım. Əcəzzadan ağrıkəsici aldım. Evə nəhara getməyib işə qayıtdım. Mən günümü ac qarın və baş ağrısı ilə başa vurdum. Onu da bilirəm ki, dostum hələ bir neçə gün uzun və mənasız söhbətindən əl çəkməyəcək.

## GÜZGÜLƏR

Bir otağın divarından iki gözgү asılmışdır. Biri həcmə böyük, digəri isə balaca.

Balaca gözgү, böyük gözgüdən soruşur:

-“Axı, nə üçün ev iyəsi bizə belə yaxşı xidmət göstərir və hər gün üzümüzü tumarlayır?

Böyük güzgү cavab verirərək deyir:

-“Çünkü biz hər şeyi düzgün əks edirik.”

## LAMPA VƏ LAMPA ŞÜŞƏSİ

Bir axşam lampa acıqla alovunu gücləndirib üstündəki şüşəni sindirir və nə vaxta qədər mən bu şüşənin yükünü çəkəcəyəm deyir.

Bir qanadı qırılmış quş kimi cingildəyən şüşə lampanın bu hərəkətindən çox bikeyf olub deyir: “Sən nə etdin? Bilməyirsənmi ki, mən olmasam səni heç kəs yad etməz və pərvanalar ətrafına dolanıb səni oxşatmazlar. Hiss içində boğulub ölürsən.”

Deyilənlərin haqq olduğunu başa düşən lampa, şüşədən üzr istəyir və düşüncəsiz olaraq etdiyi hərəkətindən peşman olur.

## ŞEYTAN, TAMAH, PUL

Allah yaşadığımız kainatı əmələ gətirəndən sonra, cürbəcürə heyvanları da yaratdı. Onların hamisini öz himayasında saxlamaq üçün (Onlara sahiblik etmək üçün) də insan adlı ən güclü bir məxluqu da dünyaya gətirdi. Bir neçə əsr onlar dinc, azad yaşadılar. Bir süfrədə oturub yeyib içdilər. Bu mənim, bu sənin deyə ayrı seçkilik etmədilər. İllər gəlib keçdi. Günlərin bir günündə Şeytan gördü ki, insanlar keyfdədir, can deyib, can eşidirlər. Dedi, yox! Mən onları həmişə belə görsəm bağrim partlayar. O allahdan gizli girdi insanların bədəninə. İnsanlar başladılar ayrı seçkiliyə. Bu mənim, bu da sənin deməyə. Əmələ gəldi paxıllıq, haqsızlıq, biri birindən söz gəzdirmək, biri-birinə böhtan yağıdırmaq, israfçılıq, oğruluq, yalan danışmaq, faişəlik. Əmələ gəldi güclülər, gücsüzlər varlılar və kasiblər.

Şeytan yenə sakit olmadı. Güclüləri qaldırdı gücsüzlərin üstünə. İnsanlar başladılar biri-birini öldürüb talan etməyə. Əmələ gəldi qudlular, qaçaqlar. Güclülər acızləri qul edib səhərdən axşamadək bir parça çörək üçün işlətdilər. Beləliklə onlar bütün ixtiyarı onların əlindən alıb, özləri ixtiyar sahibi oldular.

Allah gördü ki, insanların xasiyyətləri tamam dəyişilib. Bildi ki, bu şeytanın işidir. Dedi, yox! Onları əvvəlki vəziyyətə gəyirmək mənim





üçün çətin olmasa da (Əlbbət də onları əvvəlki vəziyyətə gətirmək Allah üçün çətin deyil idi.) qoy belə yaşasınlar. O Şeytanı tənbeh etmək üçün yanına çağırır. Şeytan gələn kimi

Allaha baş eyib deyir: "Ey məni yaradan Allah Sizdən min dəfə üzr istəyirəm, bir qələtdir eləmişəm Sizdən gizli insanların arasına girib onları azdırmışam, onların rahatlıqlarını əllərin-dən almışam".

Allah deyir: "Sən insanların dincliyini, rahatlığını əllərindən aldığına görə, Mən də bu gün-dən sənə heç vaxt dinc yaşamağa imkan vermə-rəm". Bu minvalla şeytan, heç rahatlıq görmədən insanlar arasında başlayır gəzməyə. O yalqız qalmasın deyə Tamahla dostlaşır. İnsanların tamahı artıqca dünyada çoxlu deyşikliklər əmələ gəlir. Varlılar daha da varlanmaq istəyirlər. Onlar nə qədər ləl-cəvahirat yiğirlarsa da, yenə də onları qane etməyir. İnsanlar arasında zülümkarlıq, da-va-dalaş artır. Təmahkarlıq insanları pis yola aparıır. Bəzi varlılar heç kimə köməklik əlini uzat-mayıır. Daha çox yıqmaq istəyirlər. Belə adamları tamah kənardan izləyib tez toruna salır, var-döv-lətini əlindən alandan sonra, gülə-gülə şeytanın yanına gəlib deyir: "Sən mənim hünərimi gördün də".

Allah tamahı tərifləyir. Çünkü tamah allahın tapşırıqlarını tam yerinə yetirir. O yaxşını pisdən



seçə bilir. O yaxşı adamlara ziyan gətirməyir. O pis adamların, heç kəsə öz kömək əlini uzatmayanların, hamısını özü üçün istəyənlərin canına girib onlara zərbə vurur. Bir də, o insanlara min-nət edib deyir: "Ey insanlar eşidin. Tamahkarlıqdan əl çəkin. Məndən xeyr görə bilməzsiz. Məndən uzaq gəzin ki, sabah mən Allahın qarşısında təqsirkar hesab olub xəcalət olmayım. Məni yadan çıxarıñ". Ancaq insanlar tamahın dediklərinə məhəl qoymadan onu özlərindəndən uzaqlaşdırıa bilməyirlər. Onun toruna düşüb, bələləri özləri öz başlarına gətirirlər..

Vəziyyəti daha geniş şəkildə canlandırmaq üçün qurbanı olduğum Pərvərdigar insanların arasına elə bir şirin şey buraxır ki, o cansız olmağına baxmayaraq şeytanları da, tamahkarları da aradan götürmək və bütün dünyani idarə etmək qabiliyyətinə malik olur. Onda Allahın sırları gizlənir. O həm şirindir, həm acı. O adamı gah güldürür, gah da ağladır. Gah göylərə qaldırır, gah da yixib yerə vurur. O gah dostu düşmən, gah da düşməni dost edir. Gah dalınca qaçıñ sənə çatmayır, gah sən dalınca qaçırsan ona çata bilməyirsən. O, onun qədrini bilənlərlə dost, qədrini bilməyən nadanlarla düşməndir. O ağıllı kimdir, axmaq kimdir bilməyir və onları heç axtarmayıñ da. Onu kim saxlayır-

sa, kim ondan xeyir işlər üçün istifadə edirsə və kim öz işlərini planlı şəkildə aparırsa onun olur. Odur sağlamı öldürüb, ölü dirildən. O həyatdır. O bəziləri üçün ana-atadan da, qardaş-bacıdan və hətta canından da belə əzizdir, şirindir. Odur cavanları qocalara satdırın, qocaları isə cavanlara aldırın. Odur insanların arasına nifaq salan. Odur bəzi insanlar arasında olan bəd əməlləri gizlədən, Düzü-əyri, əyrini-düz, pisi yaxşı-yaxşını pis, sadiqi-fahisə, fahisəni-sadiq, cavani-qoca, qocani-cavan, adamı-insan, insanı-şeytan edən PULDUR! PUL!

2000



## BİR NEÇƏ GÜN QUBADA

1995-ci ildə tale məni müəyyən səbəblərə görə doğma Yurdumdan ayırib, 7 dəniz uzaqlara, dünyanın ən azad və demokratik bir ölkəsinə, Amerikanın Nyu York ştatının Bruklin şəhərinə gətirib çıxarmışdır.

Lakin mən sairlər, bəstəkarlar, müğənilər vətəni olan dogma Azərbaycandan ayrılanда hiss etdim ki, ancaq özümü aparıram qərib bir ölkəyə. Qəlbim isə həmişəlik Azərbaycanda – uca dağların ətəklərində, büllur bulaqların başında, meyvəli bağların, göz gördükcə uzanan qalın meşələrin qucağında qalır. Mənə elə gəlir ki, mən və Azərbaycanda yaşayan digər dağ yəhudiləri doğma diyarımızdan nə qədər üzəqlarda yaşayıb işləsək də, onun həsrəti bizim hissərimizi rahat buraxmir. Çünkü, ondan aldığımız qüvvət biləyimizdədir və ona qarşı olan məhəbbətimizi ürəyimizin dərin guşələrinə həmişəlik həkk etmişik.

Bəzən məndən soruşurlar:

-Xoşbəxtlik nədir? Məncə, xoşbəxtlik azad yaşamaqdır. Gözlərimiz bir-birimizi bir dost, bir qardaş kimi şən və mehriban görürsə, deməli, biz xoşbəxtik. Xoşbəxtlik sülh, dostluq, haqq-

ədalət, qardaşlıq, bir-birini yaxşı mənada başa düşmək, həyatı, insanları sevməkdir. Mən hər-dənbir Bruklın şəhərinin müxtəlif guşələrində yerləşən “Azərbaycan”, “Baki”, “Abşeron”, “Çinar”, “Qafqaz”, “Quba-Şirvan” adlı restoranlarda oturanda özümü Bakının eyni adlı restoranlarında hiss edirəm. Atlantik okeanın sahilləri mənə Xəzərin sahilərini xatırladır və məni qəriblikdən xilas edir.

Biz çox yaxşı başa düşürük ki, diaspora yaşıyan hər bir şəxs yaşadığı ölkəni qəlbən sevməli, onun qanunlarına sözsüz riayət etməklə bərabər öz doğma tarixi vətənini də unutma-malı, dilini, dinini, adət və ənənələrini qoruyub saxlamalıdır. Buna ABŞ Konstitusiyası tam yol verir. Məncə bu gözəl xüsusiyyətlər diaspora yaşıyan həmvətənlərimizin çoxunda var.

Biz – Amerkada yaşayan Azərbaycan yəhudiləri cəmiyyətinin üzvləri Nyu Cersi ştatında fəaliyyət güstərən Azərbaycan cəmiyyətinin üzvləri ilə sıx əlaqə saxlayırıq. Hər iki cəmiyyətin mədəni əlaqələr üzrə rəhbərləri Yakov Abramov və Tomris xanım Azərinin əməkləri təqdirəlayıqdır. Belə ki, hər iki tərəfin üzvləri keçirilən tədbirlərdə yaxından iştirak edirlər. Bir neçə ildir ki, Novruz bayramına həsr olunan şənliklər Bruklın şəhərinin Atlantik okeanı sahilində yerləşən “Baki” restoranında keçirilir.

Bu restoranın sahibi bakılı Mişa Davídov məclislərin daha şən keçirilməsi üçün hətərəfli köməklik edir. Yəhudilərin bayramı olan Laq Ba Omara həsr olunan şənlik isə “Oşean” restoranda, yenə də Atlantik okeanının sahilində keçirilir və bu şənlikdə bütün etnik qrupların nümayəndələri ilə birlikdə Tomris xanım başda olmaqla azərbaycanlı bacı və qardaşlarımız da iştirak edirlər. 600 nəfərlik yeri olan bu restoranın sahibi quşarlı balası Aron Yusifovdur.

Görüşlərimiz həmişə dostluq və qardaşlıq şüarı altında keçir. Bu görüşlər və əlaqələr diasporada yaşayan həmyerlilərimiz arasında dostluq və mehribanlığı daha da möhkəmləndirir, Azərbaycanın adını daha yüksəklərə qaldırmaq üçün əlimizdə olan imkanların həyata keçirilməsinə şərait yaratır...

Domodedova təyyarə meydanında TU-154 sərnişin təyyarəsinə minirik. Mockva-Bakı marşrutu ilə uçan, Sibir şirkətinə məxsus təyyarənin pəncərələrindən ətrafa göz gəzdirir və gözlərimi qamaşdırıran günəş şüaları ilə salamlasır, yuxarıda qəlbi geniş səma, aşağıda isə ağappaq görünən topa buludlar sanki məni doğma yurdumun təbiəti ilə görüşdürməyə tələsdirdirdi.

İki saat yarımdan bir az keçmişdi. Stüardessa bir neçə dəqiqədən sonra təyyarənin Bakı

təyyarə meydanına enəcəyini xəbər verdi. Hər kəs öz yerini tutaraq, qayışlarını bağlayıb təyyarənin enməsini səbirsizliklə gözləyirdi. Bir neçə dəqiqədən sonra təyyarənin təkərləri yerə toxunur. Hamı əl çalır və bununla sərnişinlər təyyarəcilərə qəlbən öz təşəkkürlərini bildirirlər. Heydər Əliyev adına Beynəlxalq hava limanında bizi Bakıda yaşayan dostlarımıq qarşılıyor. Onlar aeroportdan Qubaya gedəcəyimizi bilib, bizi Hacı adlı bir sürücünün maşını ilə yola salır.

Yorğunluğum artıq yadımdan çıxmışdı. Maşının pəncərəsindən ətrafa baxır və qədim Bakının yeni tikilmiş binalarına və inşa olunan tikintilərə baxıb sevinir, müstəqil bir respublikanın gənc yaşlarında qündən-qünə inkişafı mənə həddindən artıq xoş gəlirdi. Bilirəm ki, sürücü ilə danışib onun fikirini yayındırmaq olmaz. Şəhərin daxilində ona verdiyim suallar “bəli” və “xeyr” cavabları ilə bitirdi. Şəhərdən mərkəzi yola çıxandan sonra verdiyim suallara sürücü ətraflı cavab verməyə çalışırdı.

“Ümumiyyətlə xalqın qüzəranı yaxşılaşır mı?” sualıma “şikayətimiz yoxdur” dedi. Əvvəla xalqımızın xoşbəxtliyi onda olub ki, Allah bu xalqa Heydər Əliyev kimi bir oğul vermişdir. O vətənin dar günündə yenidən qazandığımız

müstəqilliyyimizin başının üstünü qara buludlar alanda, xalqın tələbi ilə Azərbaycanın başında durdu və suverenliyimizi qorudu. Onun qəbri nurla dolsun!

İndi prezidentimiz Heydər babanın oğlu İlham Əliyevdir. Allah onun canını sağ eləsin. Biz onun simasında xalqımızın güzəranının daha da yaxşılaşmasını, müstəqil Azərbaycan respublikasının gündən-günə inkişafı və çiçəklənməsini görürük. Biz onu sevirik və ona inanırıq.

Söhbət mənzili yaxınlaşdırır deyirlər. Biz artıq Quba zonasına daxil oluruq. Bu mənim Qubaya 7 ildən sonrakı gəlişim idi. Yolun hər iki tərəfində göz gördükcə uzanan meyvə bağları bizi bağlar diyarına yaxınlaşdırırdı. Şəhərin girəcəyində Hacı maşını saxlayır və yolun sol tərəfində İlham Əliyevin təşəbbüsü ilə tikilmiş Olimpiya İdman Kompleksini göstərir: -Belə komplekslər Azərbaycanın bir neçə rayonunda tikilib. Bunlar gənc nəslin daha sağlam və gümrah yetişməsi üçündür. Burada həmçinin turizm mərkəzi olacaqdır.

Yeri gəlmışkən qeyd etmək lazımdır ki, bu idman kopleksi hörmətli prezident İlham Əliyev Baş nazir və Milli Olimpiya Komitəsinin prezidenti olduğu vaxtda tikilib istifadəyə verilmişdir. O, sonra yolun sağ tərəfində salınmış Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkı

nı, avtovağzalla üzbeüz tikilmiş “Əli Ticarət Mərkəzi“ni göstərərək - şəhərin daxilində olan yenilikləri özünüz gəzib görəcəksiniz, - deyir. Qardaş, bunların hamısı respublikamızın demokratik yolla getməsi və müstəqilliyimizin qorunması nəticəsində əmələ gəlmişdir.

Sürücünün həvəslə danışması və hadisələri tam aydınlığı ilə başa düşməsi məni daha çox sevindirirdi. Maşın Quba ilə Qırmızı Qəsəbəni birləşdirən qardaşlıq körpüsünün üstündən keçərkən Şah dağının havası ürəyimin damarlarına daxil oldu. Özümü neçə illər həsrətini çəkdiyim doğma yurdumda hiss etdim. Körpünü keçəndən sonra uzun illər dərs dediyim, eyni zamanda tədris üzrə direktor müavini vəzifəsində çalışdığım Qırmızı Qəsəbə 1 nömrəli beynəlmiləl orta məktəbin yanından sola dönüb Fətəli xan küçəsi ilə gedərkən, elə bil ki, dərs dediyim uşaqların şən səsləriini eşidir və çiycin-çiyinə işlədiyim, qardaş və bacılarım kimi sevdiyim müəllim yoldaşlarım bir-bir kino lenti kimi gözlərimin qabağından keçirdi. Bir neçə döngə gedəndən sonra mənzilimizə çatdıq. Biz maşından düşüb sürücüyü təşəkkürümüzü bildirdik və onu çay içməyə dəvət etdik. O razılığını bildirib bizimlə xudahafizləşib yola düşür.

Gelişimizdən heç bir saat keçməmişdi ki, qapımız döyüldü. Yaxınlaşışb aćdım, kimləri

görsəm yaxşıdır? Uşaqlıq dostlarım Rafail müəllim Danilov, İlazar Şaulov, Yaqub Yuşvayev. Görüşüb-öpüşürük, gözlərim şadlıqdan yaşla dolur. Bu səhnəni təsvir etməyə çətinlik çəki-rəm. Söhbətə başladıq. Onlar bildirir ki, bir neçə gündən sonra dostlarımız Zaxar müəllim Yaşayev və İlyuşa Gurşumov Moskvadan, Yevda Binyaminov isə İsraildən gələcəklər. Çox şad oldum. Rafail müəllim dedi: -Yaxşı gündə gəlmisiniz. Bu gün Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin Qırmızı Qəsəbə sakinləri ilə görüşü olub və bu görüş çox yüksək səviyyədə keçib. Biz hamımız onun həm respublika daxilində, həm də xaricdə - beynəlxalq miqyasda apardığı siyaseti bəyənir və inanırıq ki, müstəqil Azərbaycan Respublikasının gələcəyi daha parlaq olacaqdır. Hamımız bir ağızdan “Amin” deyirik. Dostlarım şirin-şirin danışın söhbət etdikcə yorğunluğum tam yadımdan çıxır, İlazar deyir ki, artıq gecdir, yol gəlmisiniz.

Dostlarım ayağa durur və sabah görüşərik deyə xudahafızlaşdırıb gedirlər. Mən isə səhərin açılmasını səbirsizliklə gözləyirəm. Yerimə gibib uzanıram. Xəyalım dünyani gəzir. Dünənlə bu günün fərqini araşdırıram. Doğma yurdumun ətirli havası otağın pəncərələrindən daxil olub damarlarımı sakitləşdirir və məni yuxuya verir.

Səhər ertədən yatağımdan durub, əl-üzümü  
yuyur, geyinərək evdən çıxıram.

Qəsəbədə tam sakitlik hökm sürür. Küçədə tək-tək adamlara rast gəlirəm. Şah Dağından əsən səhər küləyi, təzəcə yuxusundan oyanıb, dünyyanın seyrinə çıxan günəşin qızmar şüalarını tumarlayıb sərinləşdirdikcə, mən ətrafa göz gəzdirir, təbiətin doqma yurduma bəxş etdiyi gözəllikləri qucaqlayıb öpmək istəyirəm. Yavaş-yavaş qəsəbənin mərkəzi küçəsi ilə Şah dağının istiqamətinə tərəf yeridikcə, yeni üslubda tikilmiş fərdi yaşayış binalarına baxır və onların qəsəbəyə yeni bir gözəllik verdiyini görürəm,

Yeridikcə tək-tək adamlara rast gəlir, görüşüb-öpüşürük və hal-əhval xəbər alıb ayrılıraq. Mən, qədim körpüyü yaxınlaşanda mərkəzi küçənin başlanqıcından başlayaraq küçəyə asvalt döşəndiyini görüb, mənimlə görüşən cənabdan soruşuram: “Qəsəbə küçələrinin hamısına asvalt döşəniləcəkdir, eləmi?”

Bəli, qardaş! Hər şey dəyişir, yeniləşir. Bu müstəqilliyimizin əsasını təşkil etməlidir. Yeni həyat, yeni yaşayış binaları, yeni hərtərəfli inkişaf etmiş azad, şüurlu insanın yetişməsi, suveren bir respublikanın demokratik prinsiplərini əsas tutmasından irəli gəlməlidir. Həmsöhbətimdən ayrılib yeridikcə, quruluşu dünya demokratiyasına tay ola biləcək azad, şən, insan

hüquqlarını müdafiə edən, ərazi bütövlüyünü tam əldə etmiş müstəqil Azərbaycan respublikasını görürəm.

Tarixlərin şahidi, 19-cu əsrin ən böyük tikintilərindən biri olan körpünün üstündə dayanıb, qarlı, vüqarlı Şah dağına, onun ətrafında təbiətin həkk etdiyi gözəllik portretinə baxıb, dərindən nəfəc çəkir və öz-özümə: - Dünyada və yaşadığım Amerika ölkəsində belə təbii gözəlliklər həddən artıqdı, lakin doğma yurdumun gözəlliyyi heç yerdə yoxdur- deyirəm.

Qudyal çayı səhərin belə sakitliyində elə səslənirdi ki, elə bil sular da coşa gəlib müstəqil Azərbaycan Respublikasına bəstələnən yeni həyat sinfoniyasından Qubanın payına düşən bir parçanı ifa edirdilər.

Körpündən ayrılib Kolxoz küçəsi ilə yavaş-yavaş yeriyor və Qudyalçayın kənarında yerləşən, qəsəbə yehudilərini özündə birləşdirən sinəqoqa (ibadət evi) gəlib, səhər ibadətinə gələn həmvətənlərimlə görüşürəm. Qəsəbə yəhudiləri dini icmasının sədri Boris Simanduyevin xəstələndiyini bilib, ona can sağlığı və sağalmasını arzulayıram (bir neçə gün sonra görüşürük).

Hörmətli Rabay Natan İlyaquyev məni məraqlandıran suallara tam cavab verir və Sinaqoqu iqtisadi cəhətcən təmin edən, onun original təmirinə köməklik göstərən Qəsəbə camaatına

və ayrı-ayrı şəxslərə öz təşəkkürünü bildirir. Bir də qeyd edir ki, altı günbəzli bina da təmir olunub mədəniyyət mərkəzi üçün istifadəyə verilmişdir. Qəsəbədə “Xabad Or Avner“ adlı məktəb də fəaliyyət göstərir. Orda dərslər günün tələbləri səviyyəslərdə keçir. Müasir tipli sinif otaqları və fənn kabinetləri şagirdlərin ixtiyarına verilmişdir. Burada texniki və humitar fənlərdən başqa şagirdlərə mədəniyyətin əsasları və İvrit dili də öyrədilir.

Qeyd edim ki, 1917-ci il inqilabından əvvəl qəsəbədə 12 sinaqoq xalqa xidmət edirdi. Sovet hökuməti qurulandan sonra, binalar zəbt olundu və bir neçə Rabay həbs edilib, doğma yurdundan sürgün edildi. Sovet hökumətinin rəhbərləri bütün ixtiyarı xalqın əlindən alıb, özləri ixtiyar sahibi olmuşdular. Ümidvarıq ki, yaranmış müstəqilliyimiz gündən-günə çiçəklənəcək, xalqın hüquqları müdafiə olunacaq və hər yerdə fəaliyyət göstərən məscidlər, sinaqolar, və kilsələr də öz funksiyalarını yerinə yetirib Azərbaycan Respublikasının müstəqilliyini alqışlaya-alqışlaya onun daha da tərəqqisi üçün Allahdan xoş arzularını diləyəcəklər!

**Quba - Nyu York, 2002**

## BRUKLİN-TORONTO

Həyat yoldaşımıla Kanadanın Toronto şəhərinə – dostumuz və qohumumuz Arlib Avadi-yayevin sevimli qızı Elladanın toy məclisinə getməyə hazırlaşırıq. Bu, bizim neçə illərdən sonra Kanadaya ilk səfərimiz idi. Toronto şəhərinə təyarə və ya avtobusla getməkdənsə, qatarla getməyi daha münasib bildik.

Qatar hər gün saat 7.15-də Mənhitin şəhərinin Pensinvali vagzalından yola düşür və axşam 7.40-da şəhərə daxi olur. Deyilənlərə görə bu məsafləni qatarla qət etmək adama xoş gəlir və yorğunluq hiss etməyirsən.

Mənhitinin Pensinvali stansiyasından hərəkətə gəlib aram-aram Hudzon çayının kənarı ilə yeriyən qatarın pəncərəsindən ətrafa göz gəzdirib, təbitin bizə bəxş etdiyi gözəlliklərə baxanda adamı fərəh bürüyür. İki tərəfdən meşəliklərlə əhatə olunmuş çayın axar suları Atlantik okeanına qovuşmağa tələsirdilər. Göz gördükçə uzanan və biri-birindən qəşəng görünən kəkilli təpələr elə bil ki, başımızın üstündən qanad çala-çala bizi sevindirir, hislərimizi təlatümə gətirir və təbiətə olan məhəbbətimizi daha da artırırıdı. Yol uzunu bu mənzərəyə baxa-baxa, xəyalın səni çox uzaqlara aparır və doğma yur-

dumun qalın meşələri, yam-yaşıl təpələri, Qudyalçayın, Kürün, Arazın axar suları bir kino lenti kimi gözlərimin qabağından gəlib keçirdi.

Bir neçə saatdan sonra qatarın sürəti bizi Hudzonun sularından ayırır. O səmtini dəyişib, iki tərəfi ağaclarla əhatə olunmuş meşəliklərin arası ilə hərəkət edir və bizi axırıncı nögtəyə çatdırmaqa tələsirdi. Ağaclarla xüsusi bir gözəllik bəxş edən günəş şüaları, onların arasından yol tapıb, pəncərələrdən vagonlara daxil olur və elə bil ki, günəş də bu səfərini alqışlayıb, sənə yaxşı yol arzulayır.

Bizim vaqonda oturanlardan kim isə nahar edir, kofe içir, oturduğu kreslonun arxa hissəsini əyib, ayaqlarını uzadaraq istirahət edənlər, sakit-sakit danışib gülənlər və biri-birinə hörmətlə yanaşanlar bu səhnəyə xüsusi bir yaraşlıq verirdi.

Artıq meşəliklər arxada qalır. Qatar meyvə bağlarının, tərəvəz plantasiyalarının yanlarından ötüb keçir. Bu mənzərə mənə Xaçmazın, Dəvəçinin tərəvəz plantasiyalarını, Quba-Xaçmaz düzənliklərinin hər iki tərəfini bəzəyən, bərəkətli meyvə bağlarını xatırladır. Hisslərimi sakitləşdirmək üçün bir stakan su içib, ayağa durur və vaqonun pəncərəsinə yaxınlaşış fikirləşirəm. Harda olsam da, dogma yurduma oxşar bir yer, bir mənzərə görəndə həmin jeri də özümə

doğma bilir və insanı valeh edən bu gözəlliklər-dən ayrılmağa, qatar tələsirsə də, mən tələsmək istəmirəm. Onlar gözlərimin önündən uzaqlaş-dıqca hamısını beynimə həkk edirəm.

Hava yavaş-yavaş qaralmağa başlayır. Qatar Niaqara şəlalərindən tökülib gələn suların üstündə salınmış körpüdən keçir. Biz Toronto şəhərinə yaxınlaşırıq. Qatar sürətini azaldır. Budur, artıq qatar mənzilə çatıb, Toronto vağzalında onun üçün ayrılmış dəmir yol xəttində sakitcə dayanır. Sərnişinlər vaqonlardan gülə-gülə düşüb, Torontonun bu qəşəng vağzal binasından mərkəzi küçəyə çıxırlar.

Bizi vagzalın qarşısında Arlib müəllim, oğlu və qızı qarşıladılar işığa qərq olmuş şəhərin bu mərkəzi küçəsi ilə getdikcə Arlib müəllim Torontonun Kanadada ən yaxşı şəhərlərdən biri olduğunu söyləyir və burda nə qədər qalsanız da darıxmayaçaqsınız deyərək bizi arxayınlaşdırır. Sağ olsun ki, ilk addımdan o bizə öz qonaqpərvərliyini bildirirdi. Maşın növbəti sve-toforda dayananda o, başını sola çevirib, "Xoş gəlmişsiniz" deyir və onlara ardınca evə gəlməyi təklif edir. Qismətə bax ki, onlar da, bu gün Bruklindən Toronto şəhərinə, sabahki toy məclisinə, ailəliklə gəlmış Arlibin uşaqlıq dostları Asaf İsrailov və Raşbil İsakov idi. Arlib bir neçə dəqiqədən sonra maşını bir evin qabağındı.

da saxlayıb deyir: "Gəlib çatdıq, bu bizim şəxsi evimizdir."

Biz maşından düşüb evə girəndə görürük ki, Arlibin bir uşaqlıq dostu da, Efim Agarunov ailəsi ilə ordadırlar. Onlar da səhər ertədən maşınla Bruklindən çıxıb, bizdən iki saat qabaq Torontoya çatmışlar. Qoy hamı, həmişə toylda, məclislərdə olsunlar!

Toronto şəhərinin ən gözəl restoranlarının birində keçirilən bu toy məclisi iştirakçılarını sevindirir, bəynən-gəlinin şərəfinə, onları boyabaşa çatdırın və həmişə xoşbəxt olmalarını istəyən valideyinlərinin sağlığına badələr qaldırılır. Müqəninin məlahətli səsi ətrafi büründükcə rəqs edənlərin sayı da artır və hamı bu şənlikdən xüsusı zövq alırı. Müqəni mahnıları Azərbaycan, yəhudü, ingilis və rus dillərində səsləndirirdi...

Ertəsi gün Arlib, bizə Niaqara şəlaləsinə gedib baxmağı təklif edir. Biz məmuniyyətlə onun bu təklifini qəbul edirik. Çünkü, mən həmişə Niaqara şəlaləsini görmək arzusunda olmuşam. Bu şəlalə haqqında çox eşitmışdım və hətta Amerikanın görkəmli yazıçılarından biri olan Mark Tvenin "Bir gün Niaqarada" hekayəsini də oxumuşdum. Arlibin təklifi yerinə düşmüdü. Onsuz da nəzərə götürdüyümüz gəzməli yerlərdən biri gedib şəlaləni görmək idi.

Biz beş nəfər, Arlibin maşınınna oturub yola düşürük. O, bizə bildirir ki, bir saat yarımdan sonra şəlalənin yanında olacaq. Yol uzunu ətrafa göz gəzdiririk. Hər yer yaşılıqlara qərq olmuşdur. Günəşin hərarətli şüaları bu mənzərəni daha da yaraşığa gətirirdi. O, maşının istiqamətini sağa çevirib Niaqara çayının kənarı ilə sürür və onu gətirib müəyyən olunmuş dayanacaqda saxlayır. Biz maşından düşüb yavaş-yavaş şəlaləyə tərəf addımlayıraq.

Təbiətin yaratdığı və insanlara, onların rəhatlığı üçün bəxş etdiyi bu gözəl mənzərəyə baxdıqca daxilən şad olursan, ətrafa nəzər salıb bu gözəlliyyə baş əyərək onu qucaqlayıb öpmək istəyirsən. Artıq biz Niaqara şəlaləsinin yanında durub, ona tamaşa edirik. 47 meter hündürlükdən 50 metr dərinliyi olan çarhovuza tökülen sular, ordan da axıb gedir. Şəlalədən tökülen sular ətrafa səs salır və elə bil ki, onlar yorulmadan gecə-gündüz tamaşasına gələnləri salamlayırdı. Ətrafa göz gəzdirdikcə cürbəcür mənzərələrlə qarsılaşırsan. Budur uzaqdan baxıb ikinci şəlalənin axar sularını görürsən. Bu, Amerika sərhəddindəki şəlalədir. Bu iki şəlaləni biri-birindən ayıran Keçi adasıdır. Adanın adı John Stedman adlı bir nəfərin 1780-ci ildə güclü soyuqlar nəticəsində donmuş və itmiş keçilərinin şərəfinə qoyulmuşdur. Şəlalərin üst tərəfində




Ontario gölü və Üç Bacı adaları görünür. Bunu  
ları tamaşaçılar üçün müəyyən olunmuş yerlərə  
qoyulmuş durbinlələ daha aydın görmək olur.  
Şəlalədən tökülən suların təsiri nəticəsində su  
damcıları aşağıdan yuxarı qalxaraq şəlalənin  
qarşısında dumana oxşar nazik bir pərdə və gü-  
nəşin hərəkəti ilə öz səmtini dəyişən neçə rəngli  
göy qurşağıını əmələ gətirir. Niaqara çayının ət-  
rafına salınmış parklar, tamaşaçılarını əyləndi-  
rən oyun yerləri, neçə mərtəbəli mehmanxana-  
lar, restoranlar, kazino binası, dükanlar, fəvvara  
vuran su kranları və onların ətraflarında əkilmis  
müxtəlif rəngli güllər, gizilgüllər tamaşaçıları  
valeh edib sevindirir və təbiətin insanlara bəxş  
etdiyi bu gözəl mənzərəni həmişəlik beyniləri-  
nə həkk edərək ondan xoş təəssüratla ayrırlar.  
Biz də axşama yaxın onunla xudahafızlaşışib on-  
dan xoş təbəssümlə ayrılib yola düşürük. Ora-  
dan qayıdır gələndən sonra Arlibə məxsus olan  
evin eyvanında oturub pürrəngi çay içə-içə  
söhbət edir və onun bir neçə illər zəhmət çəkib  
həyatındə yetişdirdiyi alma, armud, heyva və di-  
gər meyvə ağaclarına, ağaclardan sallanan mey-  
vələrə baxıb, bu zəhmətsevər insana yeni-yeni  
müvəfəqiyyətlər arzulayışan. Arlib təkcə öz tə-  
sərrüfatı ilə yox, həm də ətrafında yaşayan qon-  
şuların təsərrüfatları ilə də məşğul olur. Bir



sozlə o həyətləri bəzəyib yaraşığa gətirən bir bağbandır.

Ertəsi gün biz hamı ilə xudahafızlaşır, xoş bir təəssüratla onlardan ayrılib, Kanadanın Toronto şəhərindən, Amerikanın Bruklin şəhərinə, yenə də qatarla evimizə qayıdırıq.

2005



## Kitabın içindəkilər

Ön söz (s.Şeyda)..... 4

## ŞEİRLƏR

Azərbaycan.....	12
Gözəl Bakı.....	13
Vətən Həsrəti.....	14
Azərbaycan Bayrağı.....	15
Qəlblərdə Yaşayırsan .....	16
Həmrəylik Günü.....	18
Ürəyimdədir .....	19
A Novruz Bayramı .....	20
Ana .....	21
Yaşa Quba .....	25
Üzəyirin Nəfəsidir O .....	26
Vətən Mənsiz Yaşar .....	27
Sülhə Səsləyir Bizi .....	29
Sənə bel bağlayır Dünya .....	30
Quba .....	33
Şeyxül-İslam .....	34
Əşrəf Veysəlli .....	35
Simax Şeyda.....	37
Nobert Yevdayev .....	38
Milix Yevdayev.....	40
Dünya .....	41

Dil Var.....	43
Söylə Ey Nyu-York.....	44
Oğlum.....	47
Yaşa Maşyaxov .....	50
Mən Qorxuram .....	52
İkiüzlülər .....	53
Tapmasayıdın Sən O Gövhəri .....	54
Vurğunam.....	55
Dillərdə Qız.....	56
Nə Üçün Tələsməyirsən .....	57
Sən Gülə-Gülə .....	58
İndi Də Gözəlsən.....	59
Halim Yamandır.....	60
Bahar .....	61
Ürək.....	65
Uzun Meşə .....	66
Qələm .....	67
Ürək Və Şair.....	71
Ehtiyacın Varsa Götür.....	75
Ürək.....	82
Vaxt.....	83

### *Uşaq şeirləri*

Yaxşı Oyundur .....	85
Hünər Və Zəhmət.....	85
Sevinci.....	86
Yaşar .....	86
Gülşənin Bağı.....	87

12 Aprel.....	88
Bu Bağ.....	89
Ilan və Dovşan .....	89


## MƏNSUR ŞEİR, HEKAYƏ VƏ OÇERKLƏR

Qiş Lövhəsi .....	92
Ananın Nəsihəti.....	95
Yeniyetmələrin Yaşlılara Məktubu.....	97
Uzun Söhbət .....	98
Güzgülər .....	99
Lampa və Lampa Şüşəsi .....	99
Şeytan, Tamah, Pul .....	100
Bir Neçə Gün Qubada .....	104
Bruklin-Toronto .....	114

Kompüter tərtibatçısı D. Şamayev  
Formatı 84x108 1/32  
Sayı 200

Raşbil Şamayev  
SİZDƏN UZAQ YAŞASAM DA...  
(Seçilmiş əsərləri)  
**Bakı-Şirvannəşr-2015**

Azərbaycan, Bakı-1021, Badamdar qəsəbəsi,  
Seyran Məmmədov küç., bina 6, mən. 8  
**Tel 492-92-27, (050) 316 23 40**



1935-ci ildə Azərbaycanın Quba rayonunda anadan olmuş şair Raşbil Şamayev düz 20 ildir ki, özü dediyi kimi vətəndən 7 dəniz uzaqda – ABŞ-ın Bruklin şəhərində yaşayır. Azərbaycandan köçüb gedən başqa dağ yəhudiləri kimi Raşbil müəllim də “Vətən” deyəndə, havasını udub, suyunu içib, çörəyini yediyi Odlar yurdu gəlir gözlərinin qabağına. Əksərən Azərbaycan türkçəsində yazış-yaradan yəhudi soydaşlarımız dünyanın harasında yaşamalarına baxmayaraq yaradıcıları “Azərbaycan”, “Qarabağ”, “Təbriz”, Araz çayı” adlarıyla zəngin olaraq qalır. Vətənimizin dərdini öz dərdi bilən yəhudi qardaş-bacılarımız kimi ikinci bir doğma xaql yoxdu Azərbaycan türlərinə, desəm haqq olar. Əziz şairimiz Raşbil Şamayevin vətən məhəbbəti isə təkcə yaradıcılığı ilə məhdudlaşdırıb, onu daha ülvi hissələr bağlayır Azərbaycana.